



Qlobal Üfüqlər

Prezident Əliyevin ABŞ Səfəri

AZERBAIJAN
INTERNATIONAL

Tarixi və Cəp Azərbaycan International
Sponsoru Texaco

Müəllif hüquqları © 1997 Azərbaycan International
(Azərbaycan International) qurumuna məxsusdur. Bu kitabın lisenziya
hansı bir hissəsi müəllifin yazılı iznini olmadan istifadəyə və ya
sənədə çap edilə bilməz.

Ünvan: Azərbaycan International
Box 5217, Sherman Oaks, CA 91411, USA
Tel: (818) 784-0077 Faks: (818) 784-0211
Elektron rabitə: aib@net.intern.uzair.org <http://aib.com>

Azərbaycanda: TANASIT Əlçadlıq, q.c.
Tel: (994-12) 984 91-53 Faks: (994-12) 98 31-81

ISBN 0-9654888-2-1 / Azərbaycan
Amerika Birləşmiş Ştatlarında çap edilmişdir.



M.F. Axundov xatirə
Azərbaycan Milli
Kitabxanası

Qlobal Üfüqlər

Prezident Əliyevin ABŞ Səfəri

1814

Redaktor: Beti Bler
Nəşir: Pıruz Xanlı
Bakı meneceri Mazahir Pınahov
Redaktor (Azərbaycan dilində olan mətnlər üzrə) Jala Qarıbova
Redaktor köməkçiləri Amita Segal
Lori Hayat
Vəfa Talışlı
Dizayner: Steysi Ədəmz
Prezidentin tərcüməçisi Rauf Hüseynov

Fotoqraflar:

"a" hərfini daşıyan şəkil sətirinin yuxarı hissəsindəkdir.

Xalida Abbasova: 38a

Amoco: 43ab, 59

Rəfiq Bağrov: 7a, 13abc, 13b, 17ab, 21b, 23ab, 25ab, 27ab, 29a, 31, 33abc, 35a
37a, 39a, 51abc, 53ab, 65a

Beti Bler: 5, 6b, 7bc, 8b, 9ab, 11ab, 12b, 14a, 15a, 19, 21a, 22b, 26b, 29bc,
34ab, 36a, 37b, 39b, 40b, 41, 49ab, 52ab, 54ab, 55, 56b, 57ab, 58a, 59ab,
60ab, 61ab, 64ab, 65b, 67ab

Globalearn: 30a

Fətəli Fətəliyev: 24a, 40a

Rauf Hüseynov: 35b

Pıruz Xanlı: 12a, 20b, 44ab, 45, 46ab, 47ab, 48b, 50ab, 68a

Oleq Litvin: 6ab, 10b, 16ab, 18a, 20a, 22a, 24b, 26a, 28b, 30b, 32ab, 38b,
42ab, 56a, 58b, 60ab, 66ab, 68b

Maziar Məjhubi: 8a, 10a, 36b

Fərid Məmməd: 4b, 14b, 18b, 62ab

Mündəricat

- 4 Giriş
- 6 Prezidentin gündəlik iş cədvəli
- 10 Prezident Əliyevin Corcaun Universitetində Soyladığı Nitq
- 20 Sual-Cavab: Açıqını Dəsək
- 28 Prezident Baxışı—Əsas Məsələlər
- 34 Prezident Əliyev: Bir şəxsi baxış-Beti Bler
- 44 Dövlət Səfərləri, Dövlət Təhəlləri: Klintonlar Azərbaycan Xalqasında-Ən Kreslər
- 48 Nibkin bir Gələcək Ümidi ilə-Hafiz Paşayev, Azərbaycanın ABŞ-dəki səfəri
- 54 "İkinci Boz Zona"-Z. Bzejinski
- 58 Azərbaycan—Birləşmiş Ştatlar üçün kiçik, lakin mühüm müttəfiqlərdən biri-S. Robt Sulstani
- 62 Kəmərin Sonundakı İşıq-Pol Qobl
- 66 Texas və Azərbaycan Nefti: Gələcək Bağlantılar-Bil Uayt

Qlobal Üfüqlər

Demək olar ki, on il bundan əvvəl dünya tarixi iki rəqib superdövlət dünyanı bir-birini zidd iki düşməyə parçalamaq uğrunda mübarizədə üzərində qurulu. Bu dövlətlərdən hər biri özünü yaşamasının yalnız kompleks müdafiə sistemlərinin mövcudluğu sayəsində mümkün olduğunu və bu müdafiə sistemlərinin onu rəqibinin müdaxiləsindən qoruyacağı ən yaxşı vasitə olmasına inanırdı.

Lakin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Birləşmiş Ştatlar dünyanı yeganə superdövlət kimi mövcud olmağa başladı. Yəni bu il Sovet sisteminin ələ keçirdiyi Azərbaycan və digər yarı dövlət respublikaları beynəlxalq birlikdə öz müstəqil əlaqələrini inkişaf etdirmək imkan qazandı.

Bu baxımdan azərbaycanlılar ölkəmiz qarşısında gətirdiyi təhlükənin acılığına böyük ümidlər bəsləyirdi—1997-ci il 27 iyuldan 5 avqustadək rəsmi səfərdə olduğu Amerika Birləşmiş Ştatları da daxil olmaqla Azərbaycan Prezidenti Heydər Əliyev hakimiyyətdə olduğu döndü il ərzində iyirmiüç çox dəyərli sətər etmişdir.

Heydər Əliyev Azərbaycanın öz müstəqilliyini onu bəzməyə çalışan qüvvələrdən qorumaq yolunda Birləşmiş Ştatlardan ibarət əlaqələrinə ən böyük namınar bəsləyir və bu fikri hər kəsdən daha əvvəl qəbul etmişdir.

Lakin Azərbaycanla Birləşmiş Ştatlar arasında əlaqələrin faydası bəzən dəyişir. Yeni meydana gəlmiş realitiq bundan ibarətdir ki, bu gün ABŞ siyasətçiləri bu superdövlətin mövcudluğunu Azərbaycan və digər keçmiş Sovet respublikaları kimi enerji ilə zəngin dövlətlərlə qurulacaq bəzən dəyişən əlaqələrlə sax bağli olmasına məmnun. Yeni enerji ehtiyatlarının iqlənməsində iştirak etmək imkanı ABŞ-in 21-ci əsrdə də superdövlət kimi qalmasını reallaşdırın yeganə faktorudur. Buna görə də ABŞ-in rəhbərlikləri Azərbaycan kimi ölkələrin rəhbərliklərindən çox şey öləcağıdır.

Azərbaycan Prezidentini ABŞ-ə gətirdiyi müddətdə qarşılaşdığı iqlənpərəvarlık və məhrifəhəliq ABŞ Prezidenti Bil Klintonun və ölkəmiz yökək vəzifəli şəxslərinin demək olar ki, beş il bundan öncə bir çox siyasətçinin belə xərdədə axın tapı bilmədiyi bir ölkəni—Azərbaycanı nə ibarədə dəyərdənliqliyim hər dəfə qəbul edir.

Ən əməyə görə azərbaycanlılar səfərdən qayıdarkən sevdikləri insanlara hədiyyələr gətirirlər. Prezident Heydər Əliyevin Azərbaycan xalqına hədiyyəsi Azərbaycanla ABŞ arasında on illər boyu davam edəcək siyasi və iqləsadi əlaqələrə təminat verən imzalanmış sənədlər və bağlanmış müqavilələrdir. ABŞ tarixində ilk dəfə olaraq 8 milyard Dollar dəyərli olan üç on neft sətəyi Ağ Evdə imzalanmışdır.

Bu kitab Prezident Heydər Əliyevin Birləşmiş Ştatlara Nyu York, Vaşinqton, Hynston və Çikaqo şəhərlərini ziyarət edən on gündük səfərinə müxtəsər bir baxışdır (kitab həm ingiliscə, həm də Latın qrafikası ilə azərbaycanca nəşr edilmişdir). Sağ tərəfdəki səhifələrdə ölkəyə bağli fotoşəkillər verilmişdir. Sol səhifələrdə isə müasir Azərbaycanla bağli fotoşəkillər oxucularını nəzərinə çatdırılır.

Bu bu proyektin sponsoru olub və bu tarixi hadisə ilə bağli təsəvvürləri əbədiləşdirərək gələcək nəsillərə çatdırmaqda bizə kömək etmiş şəxslərə öz ölmün minnətdarlığımızı bildirmək.

"Azərbaycan İnternews" jurnalının redaktoru. Betty Blair



Prezidentin gündəlik iş cədvəli

27 iyul, 1997 (Nyu York)

- Bələdən London vasitəsilə Nyu Yorka gəlir.
- NATO-nun İttifaqı Həqiqət Solana ilə görüşür.

28 iyul (Nyu York)

- *«Ul-Strit Corral»* (Corc Melom, Melam Kirşpatnik və Men O'Qreydi) ilə görüş.
- ABS-in BMT-dəki səfiri Bil Ricardsonla görüşür.
- BMT-də əməliyyatın qadağan edilməsi ilə bağlı möqavimlərin imzalanması mərasimində.
- BMT-nin İttifaqı kitabı Koll Antmanla görüşür.
- BMT Təhlükəsizlik Şurasının üzvü olan E3 döyüşün nümayəndələri ilə görüşür.
- Nyu York Taymz (qəzetinin amokidələri Filipp Taulman, Tina Roizenberq, Karl Meyer və Leyme Qrimhild) ilə nahar yeməyi.
- Həmmi Rinsinçer (Niksonun prezidentliyi dövründə Dövlət katibi) ilə görüşür.
- Assam yeməyi: ABS-da yəhudi təşkilatlarının prezidentləri ilə birgə konfrans.

29 iyul (Nyu York-Vaşinqton)

- Səhər yeməyi: ABS-Azərbaycan Ticarət Palatası və Beynəlxalq Airlaşma üçün lüğətər Sura.
- BMT-nin daimi nümayəndələrinin (185 ölkə) iştirakı ilə keçirilən assambleya.
- Azərbaycanca yarıdan gətirən hüsnənin təşkilatların prezidentləri ilə nahar yeməyi.
- Vaşinqtona uçur: *Fildelfiya İnkayəçeri* (Trudi Rubin) və *Corral ov Kotandör* (Maykl Leliveld) tərəfindən mürəşibə.
- Bleyer Hənzədə Azərbaycan diasporu ilə görüşür.
- Uçulard Intercontinental Hotels'də - səfir Həfiz Paşayev tərəfindən verilən ziyafət.

30 iyul (Vaşinqton)

- Görkəmli ayaşatçılarla (o cümlədən, ABŞ-in yeni müstəqillik qazanmış dövlətlərə yardım üzrə keçmiş əlaqələndiricisi Robert Armitic, Prezident Kartzinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, hal-hazırda İsa Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində fəaliyyət göstərən Zhiqner Bjezanski, Corc Büşün hakimiyyəti dövründə müdafiə naziri Ricard Cen), ABS hokumatının sədri Siv Erlanger (Nyu York Taymz, Vaşinqton), Corc Ən Geyer (Yunivərsal Pres Sindikatu), Reyqan hakimiyyəti dövründə Dövlət katibi olmuş Aleksəndr Heiq, Klintonun hakimiyyəti dövründə milli təhlükəsizlik üzrə müşavir Antoni Leyk, Çesika Meryuz (Karnegi Beynəlxalq Sülh Fondu), Kolin Pauer, Stiv Roizenfeld (Vaşinqton Post), Nikson hakimiyyəti dövründə müdafiə naziri və Karnet hakimiyyəti dövründə enerjiçika naziri Çeyme Şlezinger və Büş hokumatında milli təhlükəsizlik üzrə müşavir Brent Smonkrol) davam etdirən məsələdə nahar yeməyi.
- Corcalın Universitetində ABS-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmiş açılış mərasimi.
- Konqresdə Azərbaycanla bağlı komitələrlə (Nümayəndələr Palatasının Təvəssülətər üzrə Komitəsi və Beynəlxalq Əlaqələr Komitəsi), eləcə də Nyu York Qırğıç (Nümayəndələr Palatasının üzvü), Robert Bird (senator), Trent Lot (senatda təşkil edilən Respublikaçılar partiyasının rəhbəri).
- ABS-Azərbaycan Ticarət Palatasının Nəşriyyat Böldüyündə təşkil etdiyi ziyafət. Ziyafətdə ABS-in enerjiçika naziri Federiko Penya və ABS-in Azərbaycanlı səfir Ricard Kostarç, qonaq emişlər.

31 iyul (Vaşinqton)

- Airlaşqın mərasim.
- ABS müdafiə naziri Uilyam Kobertsə görüşür.
- ABS Ekosm bankı.
- ABS-in maliyyə naziri Robert Ruben, ABS-in enerjiçika naziri Federiko Penya və Mərkəzi Kağıyyəti İdarəsinin direktoru Corc Tenet ilə görüşür.



Yuxarıda:
Azərbaycanın rəsmi nümayəndələrinin Prezident Heydar Əliyevi ABS-a rəsmi səfərə yola salması. Bakı şəhər İctimai Hakimiyyətinin sədri Rafiq Allahverdiyevlə görüşürçün.

Ortada:
Prezident Heydar Əliyevin Birləşmiş Ştatlarda rəsmi qarşılaşması.

Aşağıda:
Amokə şirkətinin Prezidenti Don Steyni Prezident Heydar Əliyevi qarşılaşdırmaq. Solda, şirkətin Viççe Prezidenti Luk Keller.



- ABS-in işgüzar dərəcələri ilə ABS-in Kommersiya Departamenti tərəfindən təşkil edilmiş görüş.
- Dünya bankı—Ceyms Vulfenson.
- Federiko Penya tərəfindən verilmiş əşşam yeməyi. 1 avqust (Vaşinqton—Hyuston)

1 avqust (Vaşinqton—Hyuston)

- Ağ Evdə Prezident Bil Klintonla görüş.
- Bil Klinton və Heydər Əliyevin mitqarı.
- Enerji və biznes sahəsində rəsmi dialoqun davam etdirilməsi barədə ABS-in energetika naziri Federiko Penya və Azərbaycanın xarici işlər naziri Hasan Həsənov arasında müqavilə imzalanması.
- Sevron və ARDNŞ arasında Abşeron strukturunun işlənməsi haqqında ARDNŞ-in Vitse-Prezidenti İlham Əliyev və Sevron şirkətinin Prezidenti Riçard Matzki arasında müqavilə imzalanması.
- Mobil və ARDNŞ arasında Oguz strukturunun işlənməsi haqqında ARDNŞ-in Prezidenti Natiq Əliyev və Mobil şirkətinin Prezidenti Bil Skoginz arasında müqavilə imzalanması.
- Ekson və ARDNŞ arasında Naxçıvan strukturunun işlənməsi haqqında ARDNŞ-in Vitse-Prezidenti İlham Əliyev və Ekson şirkətinin Prezidenti Terri Kuns arasında müqavilə imzalanması.
- Amoko və ARDNŞ arasında İnam strukturunun işlənməsi haqqında ARDNŞ-in Prezidenti Natiq Əliyev və Amoko şirkətinin Prezidenti Çak Pimman arasında müqavilə imzalanması.
- ABS-in Vitse-Prezidenti Albert Qor və Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışları.
- ABS-in Dövlət katibi Madlen Olbraytla şəxsi görüş.
- Vaşinqton Təyinatı.
- Hyustona uçuş.

2 avqust (Hyuston)

- Hyustonun Men Robert Leniyer ilə görüş.
- Hyuston Kronikal and Oyl and Qoz.
- Frontiera, Sevron, Penzoil, Komoko və Yunokal şirkətlərinin rəhbərləri və baş menecerləri ilə görüşlər (Prezident otelində).
- Qreyter Hyuston Partnyəşip və ABS-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmiş ziyafət.

3 avqust (Hyuston-Cikaqo)

- Hyuston-Baki Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvləri ilə səhər yeməyi.
- Ekson, BP, Penzoil, Teksako, Arko, Şel və Mobil şirkətlərinin rəhbərləri və baş menecerləri ilə görüşlər (Prezident otelində).
- Hyustonun Tibb Mərkəzində qan xəstəlikləri və teletibb mərkəzləri ilə tanışlıq və dünya şöhrətli cərrah Maykl Debeyki ilə görüş.
- Cikaqoya uçuş. "Azərbaycan İnternaşnal" jurnalının redaktoru Beti Bler tərəfindən aparılmış müsahibə.

4 avqust (Cikaqo)

- Cikaqo Tribyun (Hovard Tayner və Don Uayklif).
- Amoko, FMC, Motorola və Katerpillər şirkətlərinin baş menecerləri ilə görüşlər.
- Mid-Amerika Komitə tərəfindən verilən nahar (Amoko, Motorola və Katerpillər tərəfindən təşkil edilmiş).
- Azərbaycan diasporu ilə görüş.
- 911 Xilasetmə Mərkəzinə səyahət (Motorola).

5 avqust

- ABS-in Kommersiya naziri Uilyam Deyli ilə görüş.
- Cikaqo birjası.
- Eri gölündə qayıq gəzintisi və nahar (Amoko tərəfindən təşkil edilmiş).
- Bakıya uçuş (London vasitəsilə).



Yuxarıda:
Prezident Heydər Əliyevin qaldığı
Birləşmiş Millətlər Təşkilatının Plaza
mehmancuqesından görünüş (Nyuyork).

Aşağıda:
"Bir daha müharibə olmam"—BMT-nin
qərşəsində abidə (Nyuyork).



Mühsinim rəsəm və ədəbiyyatın rəmziyəsi

Qələbələrən vaxtında (Kreml, Moskva)

Prezident Əliyevin Corcaun Universitetində Söylədiyi Nitqi

Prezident Heydar Əliyev bu nitqi 1997-ci il iyul ayının 29-da Vaşinqonda, Corcaun Universitetində söyləmişdir. Bu, Prezidentin ABS-a rəsmi səfəri ilə bağlı keçirilmiş ilk açıq forum idi. Üç yüzdən artıq adamın iştirak etdiyi bu forum Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmişdir.

Mənim Corcaun Universitetinə bütün dünyada xarici siyasət sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə böyük hörmətim var. Bir çox böyük dövlət xadimi ya bu Universiteti bitirmiş, ya da burada dərs deməkdir. Biza dedilər ki, Prezident Bil Klinton bu Universitetin məzunu olmuşdur və Dövlət katibi xanım Olbrayt isə burada professor kimi fəaliyyət göstərmişdir. Təbii ki, bu siyahını artırmaq da olar.

Buna görə də bu gün bəzə zəngin bir tarixi olan Universitetdə sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəf və fəxrdir. Mən bu gün bu görüşün təşkil edilməsində iştirak etmiş adamların hər birinə öz minnətdarlığımı bildirmək istəyirəm.

Fikrimcə, bu gün sizin hər biriniz buraya Azərbaycan haqqında daha çox məlumat almaq və onun inkişaf barədə mənim fikr və baxışlarımla tanış olmaq üçün gəlmişsiniz. İcaza verin əvvəlcə Azərbaycan haqqında sizə qısa tarixi məlumat verim. Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Azərbaycan xalqının qədim tarixi və mədəniyyəti vardır və o özünün zəngin ədəbi və elmi irsi ilə, yaratdığı sənət əsərləri ilə dünya mədəniyyətini və elmini inkişafına əvəzsiz xidmətlər göstərmişdir.


Lakin yaşadığımız bu əsr ərzində Azərbaycan xalqı bir çox çətinliklərlə mübarizə aparmalı olmuşdur. Azərbaycan ilk dövlət müstəqilliyini yalnız 1918-ci ildə qazana bilmişdir. Bu, Şərqdə ilk demokratik dövlət idi. Lakin bu müstəqillik uzun sürmədi. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının fəaliyyəti dayandırıldı və ölkədə 70 il (1991-ildək) davam edən sosialist-kommunist rejimi bərqərar oldu.

1992-ci ildən sonra Azərbaycan BMT kimi beynəlxalq təşkilatlar və xarici ölkələrlə əlaqələr qurmaq xəttini inkişaf etdirməyə başladı. Bu baxımdan Azərbaycan ABS-la əlaqələrinin qurulmasına çox böyük əhəmiyyət verir. ABS Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Mən ABS-in Prezidenti ilə dafələrlə görüşməmi. Bu rəsmi səfərin əsas məqsədi Azərbaycan-Amerika münasibətlərini yeni mərhələyə—daha yüksək əməkdaşlıq səviyyəsinə qaldırmaqdır.

Bilirsiniz ki, mən buraya ABS Prezidentinin rəsmi dəvəti ilə gəlmişəm. Bu mənim müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi ABS-a ilk rəsmi səfərimdir.

Öz müstəqilliyini e'lən edəndən sonra Azərbaycan hüquqi prinsiplərə əsaslanan demokratik dövlət qurmaq qərarına gəlmişdir. Biz bu siyasətimizi qətiyyətlə davam etdiririk. Lakin təəsüf ki, bu siyasətin verilməsində biz bir çox problemlər və çətinliklərlə üzlənməli olurduq. Bəzən bu çətinliklər bizim yolumuzda maneələr yaratsa da, bizi heç vaxt sədiyyətimiz bu yoldan döndərlə bilmir.

Mən fürsətdən istifadə edərək, bir daha e'lən etmək istəyirəm ki, Azərbaycanda demokratik əsas cəmiyyətinin qurulması Azərbaycan dövlətinin əsas siyasəti və strateji məqsədidir. Biz bu məqsədimizə sadıqlıq və bu siyasətimizi davam etdirəcəyik. Biz maneələr aradan qaldırmaq bacarıyıq və öz məqsədlərimizə nail olmaq üçün heç bir qüvvəmizi əsirgəməyəcəyik.



Yuxarıda:
Prezident Heydar Əliyev Biləmiş
Millətlər Təşkilatında (28 iyul, 1997)

Aşağıda:
Prezidentin ABS səfərində müşayiət
edən Azərbaycan jurnalistləri, BMT-nin
binası qarşısında (Nyu York)



Biləmiş



Milqan Əliyev

Biz dediyim məqsədlərə çatmaq yolunda müntəzəm olaraq irəliləyirik. Bir sıra məqsədlərin olması özünü bir qədər işlətdikdən sonra bu qədər gəlməkdir. Biz bir işlətləri həyata keçirməyə yolumuz 1994-cü ildə təşkilat. Lakin o vaxtdan bəri biz bu işlətləri sürətlə həyata keçiririk.

Bu gələcənin səbəbi müstəqilliyimizdən əvvəl baş vermiş hadisələrlə bağlıdır. Bu, xüsusən olaraq, 1988-ci ildə Azərbaycanı ilə SSRİ-nin tərkibində olduğu dövrdə, qonşu Ermənistanın Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ ərazisində erməni məqsədi ilə bizə qarşı keçirdiyi kampaniyasına başlaması ilə bağlıdır.

Bu (səvər hərbi qarşıdurma və sayısız insan ölümü ilə nəticələndi. Hətta bu gün belə, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın hərbi işğalı altındadır. İşğal altında olan əraziyə isə İrəvan Dağlıq Qarabağ bölgəsi deyil, onun ərazisində kəndə olan 7 inzibati rayon da daxildir. Bu təcrübənin nəticəsində 1 milyon azərbaycanlı öz yurdlarından qovularaq qaçqın statusuna çevrilmiş və olduqca ağır şəraitdə çadır düşərgələrində yaşamağa məcbur olmuşlar.

Təəssür edirik ki, Azərbaycanın cəmi 7 milyon əhalisi yəni. Bu 7 milyonun 1 milyonu isə qaçqınlardan ibarətdir. Ölkədə 1 milyon qaçqın yaşaması bizim iqtisadiyyatımıza da, ictimai həyatımıza da olduqca mənfi təsir göstərir.

İqtisadi işlətlərdə gələcəyimizin başqa bir səbəbi isə ölkədə siyasi sabitliyin olmamasıdır. Təəssür ki, Azərbaycan Sovet rejimi içərisində öz müstəqilliyini e'lan etdiyi zaman müxtəlif silahlı birləşmələr ölkə daxilində baş qaldırıb, hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparmağa başladılar. Nəticədə isə iki dəfə dövlət çevrilişi oldu. Şübhəsiz, bu, Azərbaycanın iqtisadına və ölkədə işlətlərin keçirilməsinə mənfi təsir göstərmişdir. Məhz bu amillər bizim yolumuzda maneələr yaratmışdır.

Lakin biz bütün bu çətinlikləri dəf etdik və bu gün Azərbaycanda tam ictimai-siyasi sabitlik hökm sürməkdədir. Artıq qeyd etdiyim kimi, Azərbaycan bazar iqtisadiyyatına doğru irəliləyir. Azərbaycan iqtisadi işlətləri həyata keçirməyə başlamışdır və keçirməkdədir. Biz artıq müəyyən nəticələr də əldə etmişik. Üzvləşdirmə proqramı da həyata keçirməkdədir. Torpaq işlətləri və torpaq sahiblərinin özəlləşdirilməsi üzrə qanunvericilik işlətləri hazırlanmış və torpağın xüsusişlətilməsinə təmin olunmuşdur. Azərbaycanda sahibkarlıq və özəl sektor üçün geniş imkanlar açılmışdır. Bu baxımdan, Azərbaycan öz qapılarını bu gün bütün ölkələrin üzünə açmışdır. Bu gün biz xarici şirkətləri və xarici investisiya üçün əlverişli imkanlar yaratmışdır.

Mən çox sadəm ki, xarici şirkətlərin Azərbaycana gəlməsi üçün əlverişli şərait təmin olmuş və bu şərait beynəlxalq biznesin Azərbaycana cəlb olunmasını daha çox reallaşdırır. Azərbaycana təkcə ABŞ-ın deyil, bütün dünyanın iri neft şirkətləri kapital yatırımı qoyur və təbii sərvətlərimizi bizimlə birlikdə inkişaf etdirirlər.

Bəli, Azərbaycan demokratiyası quruculuğu həyata keçirir. Ölkəmizdə bu quruculuq dayam edəcəkdir. Dövlətimizin strateji məqsədlərindən biri də pluralizmi və mərhəmət əzədligini həyata keçirməkdir. Mülləndən, dinindən və irqindən asılı olmayaraq, bütün insanlar Azərbaycanda bərabər hüquqları mülkiyyətlir.

Qeyd etdiyim kimi, Azərbaycan bir sıra problemlərlə üzləşmişdir. Ən əsas problemlərdən biri isə, Ermənistanla Azərbaycan arasında hərbi münaqişədir. Mən artıq sizə bu münaqişənin qısa tarixçəsini söylədim. Bu münaqişə hələ tam həll olunmamışdır. Düzür, biz 1994-cü ilin mayınla əsaslaşmaqda sızış imzələdik. O vaxtdan bəri hərbi



Yuxarıda: Prezident Heydər Əliyev BMT-nin Baş katibi Kofi Annanla (28 iyul, 1997).

Orta: Prezident Heydər Əliyev 185-dövlət rəsmi olubduğu Türkmənistanın Prezidentinə (29 iyul, 1997).

Aşağıda: Prezident Heydər Əliyev ABŞ-ın BMT-dəki sədri Bil Klintonla söhbət gətirib (28 iyul, 1997).



Yuxarıda: Azərbaycanın iqtisadiyyatında.

Orta: Azərbaycanın iqtisadiyyatında.

başlıq edirdi. Bu vacələrdə həmsədrlər özlərinin ən yeni təkliflərinin iradə etmələri bu təkliflərdə bəzi çox müsbət məqamlar vardır. Təkliflərə görə problemim həlli iki mərhələdən ibarət olmalıdır. Biz bu sənədi dənşəqlərin aparılması üçün bir əsas kimi qəbul etmişik.

(Heydər Əliyev xəritəyə rəvələsəniz, Azərbaycanın Rusiya, Gürcüstan, Ermənistan, Naxçıvan (Azərbaycanın muxtar respublikası) və İranla coğrafi bağlılığı göstərir. O həmçinin Azərbaycan ərazisinin 20 faizinin erməni işğalı altında olması faktını yərgüləyir. Sonra Heydər Əliyev xəritədə Ermənistanın işğalı altında olan Şuşa və Laçın şəhərlərini göstərir.)

Minsk qrupunun təklifinə görə Ermənistan birinci mərhələdə Dağlıq Qarabağın dənşəli olmayan əmin ətrafındakı əraziləri işğaldan azad etməli və ATƏT-in sülh məqsətlə qüvvələri Ermənistanın qoşunlarının həmin ərazilərdən çəkilməsinə təmin etməlidir. İkinci mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyən edilməli və bu status yalnız Ermənistanın Şuşa və Laçın rayonlarını azad etməsindən sonra həyata keçməlidir.

Ümumiyyətlə, biz bu planın iki mərhələdə həyata keçməsinin tərəfdarıyıq, belə ki, belə böyük bir problemi birdən-birə həll etməyin mümkün olmadığını anlayırıq. Biz inanırıq ki, əgər hər iki tərəf bu təkliflə razılaşsın, qrupun həmsədrləri isə bu planı axırdakı müdafiə edərək, işğal olunmuş əraziləri çox qısa bir müddətdə azad etmək olar. ABS-in, Fransanın və Rusiyanın Prezidentləri boyun etmişlər ki, bu problem 1997-ci ildə sülh yolu ilə həll olunmalıdır.

Dağlıq Qarabağın narazıq edən məsələlərdən biri onun Ermənistanla əlaqəsidir. Gördüyünüz bu xətti Dağlıq Qarabağ Ermənistanla birləşdirir. Biz bir neçə dəfə əlan etmişik ki, Dağlıq Qarabağın onu Ermənistanla birləşdirən koridor verməyə razıyıq. Lakin bu koridor ATƏT-in sülh məqsətlə qüvvələrinin nəzarətində olmalıdır.

Dağlıq Qarabağın gəlincə, mən bir daha bu münədən istifadə edərək, boyun etdirəm: biz Dağlıq Qarabağın dünyada təcrübəsində mövcud olmağın ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Lakin bu muxtariyyəti Azərbaycan dövləti, Azərbaycan ərazisi daxilində etməlidir.

Təvəssül ki, Ermənistan bununla razılaşdır. ATƏT-in Liassabon Zirvə toplantısında Ermənistan qeyri-konstruktiv hərəkət edərək, Dağlıq Qarabağın fəim müstəqilliyi məsələsi üzərində dayanmaqda davamı etdi. Lakin biz bununla razılaşa bilmərik. Biz Azərbaycan ərazisi daxilində ikinci Ermənistan dövlətinin yaradılmasına yol vermə bilmərik. Buna na biz, na da dünya icmamiyyəti razı ola bilər. Lakin biz Azərbaycan Respublikası daxilində Dağlıq Qarabağın ən yüksək muxtariyyət statusu verməyə hazırıq.

Azərbaycanın narazıq edən digər məsələ Azadlıq Müdafiə Aktının 907-ci Bəlməsüdür. ABS Konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş bu qanunvericilik aktı Azərbaycanın Ermənistanı guya blokadaya almışa bəhdə düşmüş olmayan informasiyaya əsaslanmışdır. Nəticədə isə ABS Konqresi Birləşmiş Ştatlardan Azərbaycanı qəlan hər cür yardımına emibərəkə qoymuşdur. Bu çox ədalətəz bir qərarədir. Mən çox sevinirəm ki, ABS Prezidenti və ABS-in digər yüksək vəzifəli rəsmi şəxsləri 907-ci Bəlməyə qarşı olduqlarını boyun etmişlər. Mən bu məsələni Konqres əzvləri ilə müzakirə edəcəyəm və inanıram ki, Konqres Azərbaycanı qarşı bu ədalətəz qəranı aradan qaldıracaqdır. Konqresmenlərdən biri, cənab Kinq bu Bəlmənin ləğvi edilməsi üçün Konqresə qənan layihəsi təqdim etmişdir. Ümid edirəm ki, bu qənan layihəsi Konqres tərəfindən qəbul ediləcəkdir. Bizə blokadada günahlandırılanlar xəritəni bir qədər dəqiqləşdirə bilərik. Gördüyünüz bu dömrü yolu xətti Bakı ilə Yerevanı birləşdirir. Mən

231814



M.F. Axundov adına Azərbaycan MİB Kəşfiyyatı

Yuxarıda:
Prezident Heydər Əliyevin BMT-nin Plazası məclisində ona ayrılmış qonmağabəli Həni Kisiucob (Prezidenti Nüksönnün hakimiyyəti dövründə Dövlət katibi olmuşdur) əxsi qonmağı (28 iyul 1997).

Aşağıda:
Azərbaycanın Xənci İşlər naziri Həsən Həsənov Prezidenti Heydər Əliyevlə müzakirə apararkən (Nyu York).



istəyirəm sizə aydın olsun ki, dəmir yolunun Azərbaycanla Ermənistanı birləşdirən bu hissəsi hal-hazırda erməni hərbi qüvvələrinin işğal altındadır. Başqa sözlə, bu dəmir yolunun 130 kilometrlik hissəsi bizim deyil, Ermənistanın nəzarəti altındadır. Aşağıda isə İran yerləşir. Ermənistan Azərbaycan ərazisini işğal edərkən, Azərbaycanla İran arasında olan sərhəd zonasını da ələ keçirmişdir. Nəzər alın ki, Azərbaycan Ermənistanı deyil, Ermənistan Azərbaycanı blokadaya almışdır. Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən xətt Ermənistan ərazisindən keçir. Biz isə hal-hazırda bu əlaqədən məhrum olmuşuq. Deməli, blokada altında olan bizik.

Bütün bu çətinliklərə baxmayaraq, zənnimcə, biz bunları tarixə burasmalıyıq. Biz gələcəyə baxmalıyıq. Bizə əla gəlir ki, əgər sülh bərqərar olarsa, bütün bu problemlər öz həllini tapacaq və Azadlıq Müddafə Aktinin 907-ci Bəlməsi də aradan qaldırılacaqdır.

Nəhayət, mən demək istəyirəm ki, Azərbaycan sülhsevər bir ölkədir. Biz regionda sülh olmasını istəyirik. Biz ölkəmizdə də sülh olmasını istəyirik. Biz Ermənistanla Azərbaycan arasında da sülh yaranmasını arzulayırıq.

Ermənistan və Azərbaycan əsrlər boyu qonşu dövlətlər olaraq yaşamışlar və biz mehriban qonşuluq və dostluq münasibətlərini davam etdirməliyik. Biz müstəqil bir dövlət kimi müstəqil Ermənistanla sülh əlaqələri qurmaq arzusundayıq. Lakin burada müəyyən şərtlər mövcuddur. Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Azərbaycanın sərhəd toxunulmazlığı təmin olunmalıdır. Biz bu şərtlərin müqabilində Ermənistanla davamlı sülh münasibətləri qurmağa hazırıq. Biz inanırıq ki, sülh həm Ermənistanın, həm də Azərbaycanın yeganə yolu olmalıdır. Nəhayət, mən çox qesa şəkildə Amerika şirkətlərinin Azərbaycandakı fəaliyyəti haqqında danışmaq istədim.

Biz artıq 1994-cü ildə imzaladığımız "Əsrin müqaviləsi" deyilən müqaviləni həyata keçirməyə başlamışıq. Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi və "ilkini neft" in ixrac edilməsi üçün artıq iki boru kəməri tikilməkdədir. Bu kəmərlərdən biri Rusiya ərazisindən keçərək, Qara dənizdə Novorossiysk limanına qədər gedib çıxacaq, digəri isə Gürcüstan ərazisindən keçəcəkdir. Gələcəkdə isə, biz Gürcüstan ərazisindən keçərək Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına qədər gedib çıxacaq daha bir boru kəməri tikmək fikrindəyik.

Azərbaycan qədim, neft istehsal edən ölkədir. Azərbaycan alimləri və neft mütəxəssisləri hələ 50 il əvvəl Xəzər dənizində neft yataqları aşkar etmişlər. Bu gün isə, 50 il sonra, Azərbaycan yenidən, 19-cu əsrin sonlarında olduğu kimi, dünyanın ən iri neft şirkətlərini özünün təbii sərvətlərini inkişaf etdirilməsinə cəlb etmişdir. Bu gün 11 ölkədən olan 17 şirkət artıq Azərbaycana kapital yatırımı qoymuşdur. Bu şirkətlər artıq bizim ölkəmizdə fəaliyyət göstərir.

Birləşmiş Ştatlarda olacağımız müddət ərzində biz ABS şirkətləri ilə bir neçə müqavilə imzalayacağıq. Bağlanan neft müqavilələri və iqtisadi əməkdaşlıq ABS-la Azərbaycan arasında on illər boyu davam edəcək əlaqələr yaradacaq və iqtisadiyyatımızın bir-birinə inteqrasiya olunmasına kömək edəcəkdir. Biz ABS-la iqtisadi əməkdaşlığımızın daha da genişlənməsini alqışlayırıq və biz bu yolda var qüvvəmizi sərf edəcəyik.

Mən çıxışımı davam etdirərək, sizə daha geniş məlumat verə bildirdim. Lakin suallara kifayət qədər vaxt qalməsi üçün mən nitqimi bununla bitirmək istəyirəm. Çox sağ olun. □



Yeni tikilən neft kəməri üzərində işçilər



Qədim mədəniyyət abidəsi olan Şahbuz qalası



Yeni zamanda bunu qeyd etmək lazımdır ki, Azərbaycan dini dövlət deyildir və bütün Azərbaycan dövlətinin ideologiyasına çevilməmişdir. Dini və dənəvi təbəhələri ayrı fəaliyyət göstərər.

İslam həzri ölkəmizin ideologiyası olsa da, mən çox aydın şəkildə bildirmək istəyirəm ki, bu Azərbaycanla peşli və dünyəvi standartlarına əsaslanan dünyəvi dövlət qurmaqdaşdır. Başqa sözlə, bu demokratiyanın və insan hüquqlarının qəbul edilməsi prinsiplərinə əsaslanan bir hökumət qurmaqdaşdır.

Doğrudur, bəzi qavcların Azərbaycanla İslam fəndənsəmillizmini yaymaq istəməli ləkin bu dövlətə olmaz. Bu İslam millətçiliyiniz üçün böyük təhlükədir. Ləkin səhəncən böyük əksəriyyəti fəndənsəmillizmə qarşı haşqınız möminlərdə gəstirir. Mən bir daha təkrar edim: Azərbaycan yalnız dünyəvi dövlət olmağı istəyirəm.

Azərbaycanda insan hüquqları ilə bağlı məsələ nə yerdədir? Bəzən burada insan hüquqlarının pozulması ilə bağlı məlumatlar meydana çıxır. Bu, Azərbaycanın demokratik sistem qurmaq planları ilə necə bir araya gəlir?

Mən artıq söylədim ki, insan hüquqlarının maddələri dövlətimizin yərdəyi hüquqlar əsaslarından bəhədir. Bütün yeni Konstitusiyamız, 1995-ci ildə qəbul edilən qəbul edilmişdir. Konstitusiyamızın Məcəlləsinin ayda bu insan hüquqları məsələləri əhatə edir. Fərdlərə, insan hüquqlarının maddələri bütün imkanları əhatə edilməsi deməkdir və bu, bütün istədikləri Azərbaycanla bütün insanlar əhatə edilməsi deməkdir. Bütün bu imkanları əhatə edir.

Azərbaycanda qırxı yərdəyi partiya qeydə alınmışdır və bunların da əksəriyyəti hökumətə münasibətdir. Burada altı yüz yərdəyi qərdəyi və bunların da əksəriyyəti hökumətə qarşı rədd edilmişdir. Əgər kiməsə qərdəyi qurmaq və ya öz fikrini ifadə etmək istəyirsə, o bunu edə bilər. Bu insan hüquqlarının maddələri deməkdir.

Ləkin mən bir şeyi də aydınlaşdırmaq istəyirəm ki, demokratiya və insan hüquqları, ümumiyyətlə Azərbaycan əksəriyyəti üçün yeni olan məfhumlardır. Bəzi adamlar edə bilərlər ki, bir qisim bu möddət ərzində demokratiya qurmaq istəyir. Ləkin bu mümkün deyil. Azərbaycan gənc bir dövlətdir. Demokratiya bəzən yeni məfhumdur. Amerika Birləşmiş Ştatları "demokratiya" deyilən bu yolla illər yərdəyi qoydu ki, addımlayır. Siz çox aydın nail olmuşuz, ləkin siz hələ də bu istəməyi ödəməyi qərdəyi qərdəyi. Demokratiya bəzən pulla alınmaz şey deyil. (Alqışlar) Demokratiya bəzən bir nəfər deyil, bütün xalqın qərdəyi qərdəyi. Adamların qərdəyi il istədikləri kommünist ideologiyasını əksəri əhəmiyyətə qərdəyi. Onları bir qisim üçün dəyişmək mümkün deyil.

Bu gün sizə soruşduqlar ki, əvvəllər Kommünist Partiyasının və Səyahat Burovun əzəmi ota-ola necə olmuşdur ki, mən indi demokratiya dövlət quruculuğunda İslam cəlb olmuşam. Mən cavabı verdim ki, öz bəhəslərimi dövlətimiz üçün mənə bir neçə il gərdəyi oldu. Ləkin mən bunu edim. 1987-ci ildə Səyahat Burovun tək əhəmiyyətə sənə mənə təyinatla çox böyük dəyişikliklər baş verdi.

Bu dəyişikliklər mənə əvvəl kommünist olmağınə həttdəyən, indi mənə əvvəl kommünist olmağınə mənə cəlb olmuşam. Mən indi Azərbaycanla yeni cəlb olmuşam quruluşu quruluşu və bu prosesin bəhəsi keçməsinə var qərdəyi qərdəyi. Mən təzə əvvəl edim ki, bu, demokratiya bəzən cəlb olmuşam. Ola bilər ki, bu sənəylərdə əvvəl. Ləkin bu, bu sənəylərimi quruluşu cəlb olmuşam.

Demokratiya sənəylə bəzən prosesdir. Bu prosesin başlanğıcı həmişə aydın görünür. Ləkin həqiqət demokratiyanın sənəylə bəzən əvvəl. Həttdəyən üçün də, bəhəsləyi qərdəyi yərdəyi bu istədikləri üçün bəzən demokratiya sənəylə bəzən prosesdir. (Alqışlar).

Siz bu səfərimiz müddətində bir neçə neft müqaviləsi imzalamaq niyyətindəsiniz. Dəyər bəhəsləyirsiniz, siz bu müqavilələri kimlərlə və hansı şərtlərlə quruluşu imzalamaq istəyirsiniz?

Bəli, mən bu müqavilələri kimlərlə bağlayacağımızı deyə bilmərəm. Bir sənəylə Ağ Fərdəyi Əvvəl, Əvvəl, Mobil və Sevcon kompaniyaları ilə sənəylə imzalayacağım. Əgər siz İslam haşqınızda, bu da haşqınız. Bizim bu müqavilələrin bağlanmasına bəzən bir əvvəl yərdəyi. (Güləs və alqışlar).



Yuxarıda.

Azərbaycan dövlət tərəfindən Ağ Fərdəyi edilən ilk cəmiyyət (1 avqust, 1997). Soldan sağa: Azərbaycanın Xarici İşlər naziri İsmayil Həsənov, Rusiya Həsənov (tərcüməçi), Azərbaycan Prezidenti Həsənov Əliyev, AİS Prezidenti Bil Klinton, Həsənov Əzəmətinə (tərcüməçi), AİS-in Vəzəyi-Prezidenti Albert Qor.

Aşağıda:

Sənəylə quruluşu—Azərbaycanın nümayəndə heyəti: Vəhədi Əvvəl (Prezidentin ictimai məsələlər üzrə məsləhətçisi), Həsənov Həsənov (Xarici İşlər naziri), Həsənov Əliyev (Prezident), Vəhədi Quluzadə (Prezidentin xarici sənəylə üzrə məsləhətçisi), Fərdəyi Məqsədov (Azərbaycan Elmlər Akademiyasının Prezidenti), Əvvəl Rüstəmov (Milli Bankın sədri), Nəziq Əliyev (AİS-in Prezidenti). Sağ tərəfdə—AİS nümayəndə heyəti: Səudi Bərdər (milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi), Fərdəyi Pənyə (Energetika naziri), Məhədi Əvvəl (Dövlət katibi), Bil Klinton (Prezident) və Albert Qor (Vəzəyi-Prezident).



yox inkişaf edə bilmir. Azərbaycan inkişaf üçün edilmiş üçün Türkiyə nüvəsindən keçən bəzi komitənin təhlilində bir bu cür deyirlər çox vacibdir.

Dağlıq Qarabağ Sovet Konstitusiyasına əsasən 1920-ci ildən 1988-ci ilədək muxtar respublika olmuşdur. Lakin sonra ermənilər Qarabağdan deportasiya edilmiş və bəhəliksə muxtariyyət statusu qəsdən, birtərəfli surətdə ləğv edilmişdir. Belə olan təqdirdə nəyə görə ermənilər sizin onlara ən yüksək muxtariyyətə vermək vədəbinizə inamımladırlar?

Sizin sualınız bəzi məqamları yanlışdır. Lakin, eyni zamanda, mən bu suala cavab verəcəyəm. Hər şeydən əvvəl, Dağlıq Qarabağ Muxtar Respublikası (DQMR) Azərbaycanın daxilində 1921-ci ildə təşkil edilmişdir. DQMR Azərbaycan Respublikasının daxilində çox yaxşı inkişaf etmişdir. 70-ci illərdə və 80-ci illərin əvvəllərində mən Respublikanın rəhbəri ola bilmişəm. Səkkiz və 10-cu illərin əvvəllərində DQMR-nin inkişafında yaxından iştirak etmişəm. Ona görə də mən bunu yaxşı bilirəm.

Antiq iddialarım kimi, Qarabağda 700-170 min əhali yaşayırdı. Lakin burada heç bir sərvəti Azərbaycanın digər bölgələrində olduğu qədər yox idi. Çünki bu bölgədə dəniz və ya qara dənizə çıxışı yox idi. Mən bu regionun bütün hissələrində olmuşam, ona görə də bütün məsələləri yaxşı bilirdim. Mənim Qarabağ səfərlərim və orada keçirilən görüşlər haqqında sənəzlər və fotoşəkillər, kitablar, qəzet məqalələri vardır.

Mənim ermənilərə böyük hörmətim vardı və bu hörməti qoruyub idim. Keçmişdə bütün ermənilərə dənizli əlaqələrimiz mövcud idi. Mən özümlə yaxın dillərlə Ermənistanla gəlmişəm və Ermənistan rəhbərləri də dillərlə Azərbaycanla gəlmişəm. Lakin bütün bu, bir probleminiz yox idi. Əslində Dağlıq Qarabağ problemi sizə vella yaradılmışdır. Bu problemi separat qoruyalar və Sovet İttifaqı Kommünist Partiyasının rəhbərləri yaratmışdır.

Bu münasibətə qəzəblənmiş Mikail Qorbaçov separatçılara dəstəkləməyə başlamışdır. Mən Moskva-da (səfərim zamanı onlar Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəsdən ifadə edirdilər), lakin mən hara da burda qəzəblənmişəm. Mən Moskva-da Svyetlana Bujarova tələf edən kimi, əlaqəli heç bir hadisədən cəmi iki-üç ay sonra, bu münasibətə bəzən bəzən başladım. Əlaqəli odu ki, bu tələfəli tələfərin qarşısını almaq mümkün odu, lakin burada belə, heç bir şey edilməyirdi. Bu məsələni bütün fikirlərimlə ikinci və üçüncü ermənilər heç vaxt Dağlıq Qarabağdan deportasiya edilməmişdir. Dağlıq Qarabağdan deportasiya edilənlər Azərbaycanlılardır. Dediyim kimi, Dağlıq Qarabağ Azərbaycanlılardan təmənlə təmənlənmişdir. Bu il 1991-ci ildə, Sovet dövründə baş vermiş və bu tərəfi bir ədələməmişdir.

Bu münasibətə bəzən mən isə ləya cəsarətim və siyasətimdən əzağ idim. Lakin mən bu münasibətin tarixini çox yaxşı bilirəm. 1988-ci ildə Ermənistan Parlamenti Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Yalnız birindən sonra Azərbaycanın Parlamenti Dağlıq Qarabağın muxtariyyəti statusunu ləğv etmişdir.

Mən həm də sizin yazınıza salmaq istəyirəm ki, 1990-ci ildə SSRİ Ali Sovetinin seçilən olanda Sovet İttifaqının rəhbərləri qəzəblənmişdir ki, Dağlıq Qarabağın da həm SSRİ Parlamenti, həm də Ermənistan Parlamenti seçilmək üçün münasibət ləğv edilmişdir. Başqa sözlə, bu münasibətin Ermənistan başlanmışdır. Sizin seçilmədən isə əlaqəli ki, bu kəməllərin tələfəblənməsi Azərbaycan olmuşdur. Mənim mənə verdiyiniz cavab haqqında və heç bir bəzən sənəzlər arasında istəmişəm.

İşğal Azərbaycanı məxsus Naxçıvan ərazisi Ermənistanın daxilindədir və Azərbaycanın içərisində Ermənistan məxsus Dağlıq Qarabağ ərazisinin olması nə kimi problem yaradır?

Naxçıvan Azərbaycanın tərkib hissəsidir, Ermənistanın yox. Sovet İttifaqı qurulduqdan sonra hakimiyyətdə olan separatçı (o zaman Stalin) Azərbaycanla Naxçıvan arasında olan bəzən Ermənistanla sənəzlər olmaq istəmişdir. Onlar Azərbaycan ərazisini parçalamaq istədiklərinə görə bir 46 kilometrlik ərazini Ermənistanla vermişdir. Bunun Qarabağla heç bir əlaqəsi yoxdur. Dağlıq

Qarabağ regionu heç vaxt Ermənistan məxsus olmamışdır. Naxçıvan (o zaman Azərbaycanın tərkib hissəsi) olmuşdur. Dağlıq Qarabağ sənəzlə olaraq, Azərbaycanın daxilində muxtar respublika olmuşdur. Naxçıvanın Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur. Mən sizin sualınıza mənəzi bəzən dəyərmişəm, çünki burada münasibət üçün heç bir şey yoxdur. □



Yuxarıda:
Prezident Bil Klinton Prezident Heydar Əliyevlə Ağ Evdə görüşməkdə (1 avqust, 1997).

Aşağıda:
Birens və enerji sahəsində dialoqun davam etdirilməsi barədə Azərbaycanın Xarici İşlər naziri Həsni Həsənovla ABŞ-nin Enerjetika naziri Federiko Ferrera arasında sənəzlə imzalanması. Soldan sağ: Həzrət Paşayev (Azərbaycanın ABŞ-əli səfiri), Prezident Heydar Əliyev, Albert Qor (ABŞ-nin Vise-Prezidenti) və Madlen Olbroy (ABŞ-nin Dövlət katibi). Ağ Ev (1 avqust, 1997).



Prezident Baxışı Əsas Məsələlər

Aşağıda Prezident Heydər Əliyevin Birinci Səfəri (27 iyul-4 avqust 1997) zamanı əsas məsələlərlə bağlı icması şəkildə ifadə etdiyi fikirləri oxucularına nəzərinə çatdırırıq.

Daqlıq Qarabağ problemi

Dağlıq Qarabağ qarlı Azərbaycanın Ermənistanla yaxın hüquqda yerləşən ayrılar bölgədir. 1988-ci ildə Ermənistanla Azərbaycan arasında hərbi münaqişəyə başlayan bu regionun əhəmiyyəti sayı təxminən 170 min əhli ki, həm də 70 hət ermənilərdən, 30 hət isə azərbaycanlılardan ibarət idi.

Münaqişə Ermənistan Parlamentinin Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi haqqında qərar qərarından sonra başlandı. Bu isə, on nurlarla imzalı bəyannamə sən qərar hərbi qarşıdurmanın alarından da nurlandı. Bu gün Azərbaycan rəyasətini 50 fəali hət də Ermənistanın hərbi hüquq alimindədir. Hüquq alimlərinin rəyasətini isə tələz Dağlıq Qarabağ bölgəsi deyil, həm də bu bölgədə əhəli olan digər yerdə rayon da daşdırılır.

Bu hərbi tədarətə ən dəqiqlik məsələlərindən biri də 1 milyon azərbaycanlının öz doğma yurdlarından qovulanı qərar qərarıdır. Çünki onları olduqca ağır şəraitdə, qaçqın hüququnu dəqiqlik çərçivəsində qərar qərarıdır. Ermənilər "erməni tədarətə" planını həyata keçirərək Dağlıq Qarabağ azərbaycanlılardan imzalı qərar qərarıdır. Bu gün bu bölgədə təxminən 80 min erməni yaşayır, onları yaşayır azərbaycanlılar isə həyatlarını silməli etmək üçün öz doğma evlərini tərk etməyə məcbur olmuşlar.

Azərbaycanda cəmi 7 milyon əhəli yaşayır. Lakin bu 7 milyon qaçqınların hətədir. Əsasıdır əhəli ki, ölkədə bu qədar dərin imzalı qərar qərarı onları qərar qərarıdır. Hətə ki erməni həyatına nə qədər ağır zərər vətə.

Sülh danışıqları

Öz il əvvəl 1994-cü ilin mayda Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında sən qərar qərarıdır. Bu qərar hərbi münaqişəni müvəqqəti olaraq dayandırılmışdır. Bu atəşkəs qərar qərarıdır əhəli və itəmi sülhə nail olmağa çatdırır.

1992-ci ildə həm ATƏT-in üçüncü komitəsi olan Minsk qrupu bu münaqişənin həlli yollarını tapmaq üçün imzalı edilmişdir. Hazırda Rusiya, Fransa və ABŞ bu komitənin tədarətə qərar qərarıdır və hətə sülhə nail olmağa çatdırır.

ATƏT-in 1996-cı ilin dekabrında keçirilən üçüncü toplantı zamanı Dağlıq Qarabağ münaqişəsinin sülhə yolu da həll ediləcəyinə öz mütləq prinsipi qərar qərarıdır. 1) Azərbaycanın və Ermənistanın aralı bəyannaməsinin qərar qərarıdır. 2) Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının qərar qərarıdır. 3) Dağlıq Qarabağın Azərbaycan Respublikasının tədarətə qərar qərarıdır. 4) Dağlıq Qarabağın əhəli olan yəni qərar qərarıdır. 5) Dağlıq Qarabağ əhəli olan (hətə ermənilər), hətə ki 62 yurdlarına qərar qərarıdır olan azərbaycanlıların tədarətə qərar qərarıdır.

Azərbaycan da tədarətə qərar qərarıdır. ATƏT-in 54 üzvündən 53-ü bu prinsipləri qərar qərarıdır. Ermənistan bu prinsipləri qərar qərarıdır qərar qərarıdır. Lakin hətə Azərbaycanın tədarətə qərar qərarıdır Ermənistan tədarətə qərar qərarıdır yollarına yol verə bilməz. Bu aralı öz tədarətə qərar qərarıdır əhəli Ermənistan da qərar qərarıdır.

Azadlıq Müdafiə Aktinin 907-cü Bəndi

Azərbaycan sən qərar qərarıdır. ATƏT-in 54 üzvündən 53-ü bu prinsipləri qərar qərarıdır. Ermənistan bu prinsipləri qərar qərarıdır qərar qərarıdır. Lakin hətə Azərbaycanın tədarətə qərar qərarıdır Ermənistan tədarətə qərar qərarıdır yollarına yol verə bilməz. Bu aralı öz tədarətə qərar qərarıdır əhəli Ermənistan da qərar qərarıdır.



Fotodakı bina Ermənistanın parlamentidir.



Qalın, lakoz qərar qərarıdır.



Yaxarıda
Prezident Heydər Əliyevin Prezident Klübünə qərar qərarıdır sən qərar qərarıdır (1 avqust 1997).

Ortada
Prezident Heydər Əliyev mətbuat münaqişəsinə sən qərar qərarıdır.

Aşağıda
Mətbuat konfransından sonra Prezident Heydər Əliyevin Ağ Evdən yola çıxması. Mətbuat münaqişəsinin imzalı qərar qərarıdır.

öz qüvvələrimizlə qurumaq və müstəqilliyimizi möhkəmləndirmək yolunda məmnun olmaqlıdır.

Demokratiya quruculuğu

Demokratiya və insan hüquqları məsələsində Azərbaycan cəmiyyəti üçün yeni olan məsələlərdir. Həqiqi səs-külə ehtiyacımızdır ki, biz qısa bir müddət ərzində demokratiya qura biləliyək. Lakin bu mümkün deyil. Azərbaycan günə bir dövlətdir. Demokratiya öz yeri mənfurdur. Demokratiya təkcə bir rəhbər deyil, bütün xalqın işidir. İstəməliyik. Adamlarımız yemək ilə totalitar rejimdə kommunizmi ideologiyasından təsir almada yaşayırlar. Onları bir günün içində dəyişmək mümkün deyil.

Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları "demokratiya" deyilən bu yolla iki yüz ildən çoxdur ki, addım atır. Amerikalılar çox şey əldə olmuşlar. Lakin onlar hələ də bu sistemi təkmilləşdirməyə çalışırlar. Demokratiya bazarın pulu olduğu bir şey deyil.

1987-ci ildə Səfər Bəyrov rəhbərlik etdiyi sonuncu hökumətdə çox böyük əksərliklə bu vermişdir. Bu dəyişikliklər zamanı zəvələ körməni ödəməyə hazırlanaraq, indi mənim antikomünizmi ölməyində iştirak etmişdir. Əvvəlki Kommunist Partiyası və Siyasi Bütönmün üzvi ölməyində hazırlanacaq, inan bu gün Azərbaycan demokratiya dövlət quruculuğu yolunda çalışır. Öz xüsusi baxışlarını dəyişdirmək üçün maraqlıdır heçə il gözləyirdim. Lakin məni bəzmədim.

Mən indi Azərbaycanda yeni cəmiyyəti qurulumaya çalışıram və bu prosesin həyata keçirilməsinə qarşı qüvvəni sərf edirəm. Mən əziyyət edirəm ki, bu, demokratiya bir cəmiyyət ola bilər. Ola bilər ki, bu, sivilizasiya da bilər. Lakin bu, bu sivilizasiya qurulumaya çalışır. Demokratiya sənəzət bir prosesdir. Bu prosesin həyata keçirilməsi aydın görünür. Lakin həqiqi demokratiyanın sonu, həddi ölmür. Hələ sivilizasiya üçün, Birləşmiş Ştatlarda yaşayan bu insanlar üçün belə, demokratiya sənəzət bir prosesdir.

Din azadlığı

Azərbaycan din azadlığı da daxil olmaqla, bütün hüquqlara zəmanət verir. Azərbaycanda bütün dinlər bərabər hüquqlara malikdir. Müsəlmanlar, xristianlar və kürəklər azad sərbəst fəaliyyət göstərir. Azərbaycan bir çox millətin və dinlərin doğma vətəni olmuşdur. Mən öz ölkəm ki, Azərbaycan heç zaman antisemitlikə ölməyəcək.

Bu haqqda ki, Sovet dövründə İslam dininin qadağan edilməsinə baxmayaraq, İslamizmi çox həssas münasibətdir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan dini dövlət İslam və dövlət ideologiyası deyildir. İslam Azərbaycan dövlətinin ideologiyasını çevirməmişdir. Din və dövlət bir bütöndən ayrılmalıdır.

Döğrudür, İslam haqqında müsəlman ölkələrinin ideologiyasıdır. Biz isə Azərbaycanda qəribə və dünya standartlarına əsaslanan İslamın dövlət quruculuğu, bəzən sözlə, bir demokratiyanın və insan hüquqlarının qəbul edilməsi prinsiplərini əsaslanan bir hökumət quruculuğudur.

Döğrudür, bəzi qüvvələrin Azərbaycanda İslam fundamentalizmini yaymaq istədikləri [kəlməni də dəyişməli]. Bu bizim dövlətçiliyimiz üçün böyük təhlükədir. Lakin salamatlıca böyük əksərliklə bu xəstəlik xəstəliyi də keçir dövrünü yaşayan ölkələrdə çox yayılmışdır. Bu gün Rusiyada da korumpsiya vardır. Bu gün Azərbaycan da İslam olmaqla, bütün keçmiş Sovet respublikalarında bu bölgə mövcuddur.

Korupsiya

Korupsiya hər bir cəmiyyətin özəllərini sarsıdan qorucu bir bələdir. Korupsiya təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Təbii ki, korupsiya geniş yayılmışdır. Bu xəstəlik xəstəliyi də keçir dövrünü yaşayan ölkələrdə çox yayılmışdır. Bu gün Rusiyada da korupsiya vardır. Bu gün Azərbaycan da İslam olmaqla, bütün keçmiş Sovet respublikalarında bu bölgə mövcuddur.

Mən həmişə, 1969-cü ildə SSRİ-nin mövcud olduğu dövrdə də, etiraz etmişəm ki, SSRİ-də korupsiya mövcuddur. O zaman hamı deyirdi, "Kommünizmi rejimində korupsiya ola bilməz. Korupsiya yalnız kapitalizmə xas olan hadisədir". Lakin korupsiya və zərərli cəmiyyətimizi bu qorucu xəstəlikdir. Mən bunu özümlə deyirdim, indi də deyirəm. Mən korupsiya ilə fəxrli mübarizə aparmısam və qoruyacağam. Mən əziyyət etmişəm ki, korupsiya cəmiyyəti qurmaq bizim xalqımız üçün, onun mədəniyyəti və gələcəyi üçün ciddi təhlükədir. ☐



Yuxarıda:

ABS-nin tarixində ilk dəfə olaraq üç illik müddətə Ag Evdə imzalanması (1 avqust, 1997). Əbsərən perspektiv strukturu (səkkiz Səvərən şirkəti ki müqavilə bağlanmış: İlham Əliyev (ARDNŞ-nin Vise-Prezidenti) və Ricard Matzi (Səvərən şirkətinin Prezidenti).

Ortada:

Özün perspektiv strukturu üzrə Mobil şirkəti ilə müqavilə bağlanmış Natig Əliyev (ARDNŞ-nin Prezidenti) və İl Sığirci (Mobil şirkətinin Prezidenti). Səkkiz sağ: Hülal Pəyqev (Azərbaycanın ABS-dəki səfiri), İlham İlçanov (Azərbaycanın Xarici İşlər naziri), Heydər Əliyev (Prezidenti), Rədi Hüseynov (taxatçı), Albert Qor (ABS-nin Vise-Prezidenti), Madlen Ölbray (ABS-nin Dövlət kəndi) və Uilyam Deyl (ABS-nin Kommersiya naziri).

Aşağıda:

Naxçıvan perspektiv strukturu üzrə Əbsərən şirkəti ilə müqavilə bağlanmış. İlham Əliyev (ARDNŞ-nin Vise-Prezidenti) Əbsərən şirkətinin Prezidenti Törri Kərimov (Əbsərən şirkətinin Prezidenti).



Prezident Əliyev: Bir şəxsi baxış

Beti Bler, Azərbaycan İnternəşnal jurnalının redaktoru

Bu müsahibə 1997-ci il avqustun 3-də, Prezident Heydər Əliyevin ABS-a ilk rəsmi səfəri zamanı aparılmışdır. Səfər müddətində Prezident Nyu York, Vaşinqton, Hyuston və Çikaqo şəhərlərində olmuşdur. Müsahibədən iki gün öncə Heydər Əliyev ABS Prezidentli Bil Klintonla görüşmüş, eyni zamanda Ağ Evdə T. Böyük kontrakt imzalanmışdır.

Bu, Heydər Əliyevin ABS-a üçüncü səfəri idi. Bundan əvvəl (1994 və 1994-cü illərdə) o, Nyu Yorkda BMT-ün iclaslarında çıxış etmiş və Bil Klintonla görüşmüşdü. Lakin Azərbaycan Prezidenti ABS Prezidentli ilə başqa rəsmi görüşlərə, əlçək də ATƏT-in 1994-cü ildə Budapeştdə keçirilən zirvə toplantısında da görüşmüşdü. Jurnalistlə Prezident Heydər Əliyevə nadir hallarda şəxsi suallarla müraciət edirlər. Xərci jurnalistlərə Prezidentlə müsahibə aparmaq imkanı düşəndə, onlar regiondakı sayəsiz və iqtisadi vəziyyətlə bağlı gündəlik suallar verirlər. Azərbaycan jurnalistləri isə əsasən Sovet dövründə əsası qoyulmuş jurnalistlərin ənənəsinə uyğunluq olaraq, şəxsi suallardan kənarında qalmıqları çətinlik.

Buna görə də mən bu müsahibədə, Heydər Əliyevlə onun 1993-cü ildə prezident seçilməsindən sonra aparıldığı əvvəlki müsahibələrə olduğu kimi, eyni sualverməni təkrarını və maraqlı dərinləşdirici mövzulara toxunmuşuq. Çünki mən bu rəsmi səfərlə iştirak edən 60 nəfərlik müsahibədə heyətini tərkibində olduğum üçün (yəni qeyri-azərbaycanlı), bəzi adları səfər zamanı yaddaşım olmaq üçün (yəni qeyri-azərbaycanlı) qeyd etməyə çalışmışam. Bu müsahibə təyinatlı, Hyustondan Çikaqoya uçarkən aparılmışdır. Təvəzülən Rəis Hüseynov edilmiş. Prezidentlə aparıldığı daha əvvəlki müsahibələrdə "Azərbaycan İnternəşnal" jurnalının 2:2 (1994), 2:4 (1994) və 4:2 (1996) nömrələrində dərc edilmişdir.

İcazə verin əvvəlcə sizdən buradakı Birləşmiş Ştatlarda qarşılaşdığımız qonaqpərvərlik və mehribanlıq haqqında bir neçə kəlmə soruşum. Demək olar ki, eyni ol bu bundan əvvəl Sovet İttifaqı və Birləşmiş Ştatlarda bir-birinə düşmən münasibət bəsləyən ölkələr idi. Bu münasibət özünü hər iki dövlətin öz "düşmənlərindən" qorunmaq üçün tri hərbi bazalar yaratmasında və əhəlinin sosial çətinliklərini ödəmək əvəzinə, hərbi sənayeni sürətlə inkişaf etdirməsində göstərirdi. Bu iki ölkədən hər biri öz sisteminin "raqibinin" sistemindən daha üstün olması ilə fəxr edir və bir-birini "xain düşmən" kimi qələmə vermək üçün öz təbliğat məşinələrini bütün imkanlarından istifadə edirdi.

Lakin bu gün sizin Birləşmiş Ştatlarda bütün səviyyələrdə qarşılaşdığımız mehribanlıq və qonaqpərvərlik düşmənçilik və gubhalarla dolu olan həmin dövrə tamamilə zidd bir hadisədir. Bu hadisəni nə ilə izah etmək mümkündür?

Bildiyiniz kimi, Sovet İttifaqı artıq mövcud deyildir. Sovet İttifaqı dünyanın məhəng bir dövləti kimi Birləşmiş Ştatlara rəqibə aparırdı. Dünya iki cəbhəyə—kapitalistlərə və sosialistlərə bölünmüşdü üçün bu iki dövlətin arasında uzun müddət soyuq müharibə gedirdi. Sosialistlər təhlükəsinə başçılıq edən Sovet İttifaqı hər cəhətlərlə, xüsusilə də, mədəniyyət rejimindən azad olmuş Afrika ölkələrini öz tərəfinə çəkməyə çalışırdı.

Lakin bu gün Sovet İttifaqı dağılmış və soyuq müharibə də bitmişdir. Əgər Sovet İttifaqı dağılmayıydı, Azərbaycan bu gün müasir dövlət olmazdı. Soyuz İttifaqı mövcud olmaqda davam etməydi, keçmiş Sovet respublikalarının hər biri 50 milyon əhəli olan Ukrayna belə, müstəqil olmağa qadirdir. Lakin bu gün, nəhayət, Azərbaycan 70 ildən sonra bir daha



Yuxarıda: Prezident Heydər Əliyev və Prezident Bil Klinton Ağ Evdə Azərbaycanda ABS arasında gələcək əməkdaşlıq barədə sənəd imzalayarkən (1 avqust, 1997).

Ortada: Prezident Heydər Əliyevlə Azərbaycan İnternəşnal jurnalının redaktoru Beti Blerin müsahibəsi. Kenarda Azərbaycanın Xərci İlahi nəşi Həsən Həsənov, Carter rəisi ilə Hyustondan Çikaqoya gedərkən (3 avqust, 1997).



Prezidentin səfəri



Prezidentin səfəri

müstəqillik istəyində. İndi biz öz müstəqilliyimizi qorumağa və möhkəmləndirməyə çalışırıq. Məncə bu Azərbaycanla ABS arasında bu cür mehriban münasibətlərin yaranması üçün ən mühüm amillərdən biri olmuşdur. Nəzərə alınmalıdır ki, regionumuzda birincisi müstəqilliyimizə böyükdür. Bunu görə də biz Birləşmiş Ştatlara bu cür ölkələrə qəymət verməyə bir qədər kəmi baxırıq. Başqa sözlə, biz Birləşmiş Ştatlara müstəqilliyimizi qorumaqda bizə kömək edə biləcək bir ölkə kimi görürük.

İkincisi, biz Azərbaycanda demokratik prinsiplərin əsaslanan hüquqi, demokratik bir dövlət qurmağa çalışırıq. Azərbaycan qarşı standartlarına uyğun şəkildə yəsanəq şünlədə böyük addımlar atır. Bu isə mehriban münasibətlərin yaranması üçün daha bir səbətdir.

Üçüncüsü, biz Birləşmiş Ştatlara gətirə qətsadi münasibətlər qurmuşuq. Siz yaxşı bilirsiniz ki, ABS-ni kompaniyaların xüsusiyyəti də neft kompaniyalarıdır, bu gün Azərbaycanla əməkdaşlıq edir. Mən düşünürəm ki, bu gün bu şirkətlərin prezidentləri və digər məsul şəxsləri ilə görüşdüm. Mart ayının əvvəli ki, Azərbaycanda məskən axtırır, bu kompaniyalar öz fəaliyyətlərini daha da genişləndirmək istəyir. Bizimlə hələ əməkdaşlıq etməyən şirkətlər isə artıq Azərbaycanda fəaliyyətə başlamışdır.

Məsələn, bu şirkətin nümayəndəsi mənə dedi ki, il yarımlıq əvvəl bu şirkətin Dneprda qurduğu Xəzər regionına kapital yatırımı qoymamaq haqqında qərar qəbul etmişdi. Bu gün isə onlar tamamilə başqa fikirlərdədir. Bu şirkətin nümayəndələri mənə etiraf etdilər ki, onları o zamanki qərarı yanlış olmuş və bu gün onlar görürür ki, artıq gecikmişlər. İndi bu şirkətin nümayəndələri heçdən xəbərsizdir ki, ölkədə Azərbaycanda bir neçə yatırımların icrasında iştirak etmək üçün imkan verilib. Əlbəttə, bütün bu amillər də mehriban münasibətlərin, qonaqpərvərliyin yaranmasında böyük rol oynayır.

Ötən həftə sizdə siz öz nöqtəyinizdə bir neçə mühüm problemə toxundunuz. Bunlar 1) Dağlıq Qarabağ münaqişəsinin həlli, 2) Azadlıq Müdafiə Aktinin 907-ci bəndinin aradan qaldırılması, 3) Rusiyanın Ermənistanla 1 milyard ABŞ dolları məbləğində qanunsuz silah göndərməsi, 4) Rusiya-İran münasibətləri, 5) Xəzər dənizinin statusu məsələsi, daha doğrusu, "Xəzər kəməri məqsəddir və buradakı neft ehtiyatlarını kim inkişaf etdirə bilər?" problemi, 6) Xarici investorlar üçün Azərbaycanda işgüzar imkanlar. Sizcə daha hansı problemlər oxucuların nəzərinə çatdırılmalıdır?

Bunlar ən əsas problemlərdir. Əgər siz bu problemləri oxucularınızın diqqətinə çatdırarsanız, kifayətlidir. Onlar bu problemlərlə danışdır təmsil edilmiş sonra, başqa problemlərə də toxunmaq olar.

Siz Birləşmiş Ştatlarda olduğunuz müddətdə çoxlu nitqlər söyləmişiniz. Azərbaycanda da belədir. Mənə xüsusilə sizin Corneau Universitetində görüş zamanı söylədiyiniz nitq və görüşdən sonra forumdakı çıxışınız böyük təsir bağışladı. Suallara verdiyiniz cavablar qoyulan məsələni tam və dəqiqliklə əhatə etdi. Bu cavablarda verilən informasiya amerikalıların Azərbaycanda bağlı problemləri anlamaları baxımından çox vacibdir.

Mən bir neçə ildir ki, mütəmadi olaraq sizin çıxışlarınızı izləyirəm və mənə əlaqə gəlir ki, sizin prezident kimi nüfuzetmə qabiliyyətiniz əsasən sizin nitqlik qabiliyyətinizlə - fikirlərinizi ifadə etmək və başqalarını inandırmaq bacarığınızla bağlıdır. Məndə belə bir təəvvür yaranır ki, siz həyatınız boyu həmişə nitq söyləmişiniz. Mənə sizin bu sahədə daha erkən təcrübəniz maraqlandırır.

İndi ki, siz bu mövzuya toxundunuz, sizə verin deyim, bu məsələ aradığımız bir bacarıqdır. Ümumiyyətlə, nitq söyləmək bacarıqdan daha bir əsasdir. Birini oxumaqla, çalışmaqla, hətta çoxlu nitq söyləməklə belə əldə etmək olmur.



Yuxarıda: Məhdən Əliyev, ABS-ni Dövlət katibi, və Prezident Əliyevlə görüş. ABS Prezidentinin rəsmi qonağı cənab İker Hattında (1 avqust, 1997).

Aşağıda: Prezident Əliyevlə Əliyev və onu ətrafında sənədə imzaya əhəl münasibətlərdən bir neçə rəhbərlik üzvləri. Məhdən Əliyevlə İker Hattında Tiba Mərkəzində görüşlərin davamı (1 avqust, 1997).



Xəzər regionunda qondu.



Dənizdə bəhəşləyən qondu.

Lakin görünür ki mənim həyat təcrübəm də burada müəyyən rol oynamışdır. Mən çox şeylə məşğul olmuşam, çox şey görmüşəm və müxtəlif multimediyalar qarşısında çıxış etmişəm. Buna görə də təbii ki, burada təcrübəmin də rolunu görməyə olar.

Lakin nətiqlik qabiliyyətiniz əsasında təbii ustad deyiləm. Əgər bu yoxsa, heç bir təcrübəmin faydası yoxdur. Bəli, mən gənclik yaşlarımdan öz fikirlərimi aydın ifadə etməyi bacarmışam. Mən artıq 17-18 yaşlarımda emosional nitqlər söyləməyə başlamışdım. Lakin siz mənə heç zaman çıxışımı oxuyan görə bilməzsiniz. Mən heç vaxt çıxış əvvəlcədən hazırlamıram.

Buğa prezidentlərimi kimi siz heç zaman öz nitqinizi yazdırmısınız, elə deyilmi?

Neçir, mənim nitqimi yazan adam yoxdur. İki gün əvvəl Ağ Evdə görüş zamanı mən həm Bil Klintonun, həm də Albert Qorun öz nitqlərini oxuduqlarını gördüm. Mən isə öz nitqimi oxuyurdum.

Nitqlərinizi əvvəlcədən məşq edirsinizmi?

Neçir, mənim söylədiklərimin doxsan faizi nitq prosesində yaranan fikirlərdir. Bəlkə də nitqimin təxminən yalnız on faizini qabaqcadan hazırlayıram. Lakin ələ vaxt olur ki, nitq prosesində söyləyəcəyim fikirləri birdən-birə dəyişirəm. Ümmüyyətlə isə, nitqlərimi heç vaxt əvvəlcədən məşq etmirəm.

Heç bir söz belə qabaqcadan yazmırsınız?

Heç vaxt. Siz görmüşünüz. Mənim çıxış vaxtı qatısında heç zaman qeydlər olmur. Mən on illərdir ki, bu cür nitq söyləyirəm. Hətta Sivası Biorinin üzvü olanda belə, mən başqalarından nitq söyləmək qabiliyyəni ilə seçildim. Məndən başqa hamı öz nitqini oxuyurdu. Həminin qarşısında qeydləri olurdu.

Lakin çox zaman çəkiliş vaxtı kameralar, mikrofonlar, otaqda hərəkət edən adamlar insanın fikrini yayındırır. Necə olur ki, siz həmişə fikrinizi cəmləyərə bilirsiniz?

Bu da mənə xas olan bir xüsusiyyətdir.

Elə vaxt olurmu ki, siz öz nitqinizdə nəyi isə umudasmız, nə isə vacib bir şeyi deməyi yaddan çıxarırsınız?

Əgər bu sizi maraqlandırarsa, deyə bilərəm ki, mənə nitq söyləyəndə, mənim beynim böyük bir enerji ilə işləyir. Bəzən bu mənim özümü də təəcübəndirir. Məsələn, biz sənəti imzalayanda Bil Klinton çıxış etdi. Sənə isə mən çıxış etməli idim. Doğrusunu deyim ki, mən nə deməli olduğumu əvvəlcədən bilmirdim. Lakin birdən-birə bütün ideyalar, fikirlər mənim ağıma gəldi. Sonunda mənə dedilər ki, bu çox müvəffəqiyyətli bir çıxış idi. Mən özüm də bu çıxışından razı qaldım.

Bir vaxt mənə demişdiniz ki, siz gənclik dövrünüzdə Naxçıvanda yaşayarkən tez-tez teatr gedərdiniz. Teatr sizin nətiqlik qabiliyyətinizin inkişaf etməsində çoxmü böyük rol oynamışdır?

Yox, mən deməzdim ki, bu həjədir. Teatr mənim üçün bir hobbidir. Mən teatrdan çox faydalanıram. Teatr həmişə mənim şüurümdə dərin iz buraxır. Lakin mən deməzdim ki, teatr mənim nitq söyləmək qabiliyyətimin inkişaf etməsində böyük rol oynamışdır. Teatr onu anlayanlar üçün çox qüdrətli sənətdir. Lakin o hamı üçün deyil. Şübhən mənə teatr televiziya və ya kinodan daha böyük təsir bağışlayır.



Sizin nəvəniz də çıxış etməyi çox sevir. Mən onun dəfələrlə auditoriya qarşısında çəkinmədən çıxış etdiyini, öz yazdığı şe'rləri sərbəst surətdə



Şəhərcan və Vəqif



Məşq və nitq hazırlığı



Yuxarıda: Prezident Heydər Əliyev yenə anadan olunan nəvəsi Həsərlə Londonda (6 avqust, 1997). Körpənin anadan olması haqqında xəbəri Prezident Heydər Əliyevdən ölkəmizə yayıldı.

Aşağıda: Prezident Heydər Əliyev Heydər Əliyevlə məhəmmətinin lobbisində uşaqları salamlayır.

oocudugunu görməyən, lap balsas kimi.
Düzündür. Zərif və ya hələ tamamilə olmamışdır) çox cəsarətli qızdır. O
İngilis dilini də yaxşı öyrənib.

Siz bir neçə gün əvvəl Bleyer Hauzda ABS-in Dövlət Kətibsi Madlen
Olbrayta fəxrətlə görüşünüz haqda bir neçə söz deyə bilərsinizmi?

Biz ABS—Azərbaycan münasibətlərindən səhəb açıldıq. Dağlıq Qarabağ
probleminin rəsmi sülhünə və Ermənistan-Azərbaycan münasibətlərinin
həlli məsələlərindən danışdıq. Təvəzləşməyə məvzuləşən birilər idi.

Xanım Olbrayt Azərbaycanı çox nişanlı yənər. Mənə qatın da onun
münasibəti çox əminidir. Mənim ona çox böyük hörmətim var və mən
onun ölkəyə ağıllı bir qəss hesab edirəm. Məncə xanım Olbraytın bu
vəzifəyə seçilməsi Klinton tərəfindən atılmış çox uğurlu bir addımdır. O
çox mənəvər və təvəzülü bir insandır.

Sizin bu səfərinizin, Prezidenti Klinton və Vİse-prezident Qorla
görüşməyiniz və sənədlərin imzalanmasından başqa, daha hansı uğurlu və
ağamiyyətli tərəfləri olmuşdur? Səfərinizin hansı anlarından xəss
məmnunluq hissi duyursunuz?

Mənim üçün bu səfərin zamanı ən yaddaqınlı hadisələrdən biri bir
xanımın məni yaxınlaşaraq, iyrəni il əvvəl ABS-in SSRİ-dəki sülhü ilə bərgə
çəkdiyini söyləməsi idi. Bu mənim üçün iki cəhətdən
qiymətli idi. Əvvəla, oğur bir amerikalı alimində iyrəni il əvvəl bağ vermiş
görüşü əks etdirən fotosəkil inkişaf qədər saxlamışsa, deməli onlar bu
görüşə çox böyük ağamiyyət verirlər. Bu onu göstərir ki, mənim
keçmişdəki görüşlərim, qırdığım mütakərrəb məsələlər yaddaşında iz
buraxmışdır.

Mənə əla gəlir ki, bir qadının yoldaş səfərinin komakəsi qıbrırdı. Bu qadın
məni yaxınlaşaraq, iyrəni ilki (arı) olan bir fotosəkil məni gətirdi və
məndən avtoqraf verməyini xahiş etdi. Digər tərəfdən, bu fotosəkil məni
keçmişdə qalan illəri xatırladı. Mən həmmi səkli bəxəndə hiss edirəm ki, o
qızlar da inkişafmışdır. Bu məni çox sevindirir.

Əlbəttə, mənim səfərimin ən sevindirci anlarından biri Novayın dünyaya
gəlməsi oldu. Mənim üçün həmmən böyük sevinc ola bilər. Ən maraqlı isə
odur ki, mən bu xatın Hiyustonda, evindən mənbəli kilometr uzaqda gəlirdim.

Novayın adı nədir?

Mən hələ ona ad qıymamışam. Bir neçə gündən sonra Ləndonda (kəpən
amadan oldığı yerlə) olarkən onada Novayın adını qoyacağam. (Ənənəyə
uyğun olaraq) Həydər Əliyev kəpə amadan oldıqdan üç gün sonra ona öz
adını qoymuşdu. Bu, Prezidentin Əliyev soyadını davıyacaq ilk Novayıdır).

Səfərimin ən uğurlu anlarından biri də məğrib hakim Məykel Debeyki ilə
gürüşmə oldu. O çox böyük bir şəxsiyyətdir. Görüşmə zamanı o dedi
ki, inkişafdakı alimni mən əməliyyatı aparmışdır. Təşəvvüv etdim ki, o neçə
insana həyat bəxş etmişdir. Bildiyimiz kimi, Debeyki Rusiya Prezidenti Boris
Yeltsinlə bu vəzifədə keçirilmiş cəsarətli və əməliyyatında qırdak emək
üçün dəvət olunduğu yegənə xarici mütəxəssis idi.

Debeyki yaşlıdır, əla deyilmi?


O, səksən yaşlarında olan bir kəlimdir. Çox yaşlı olmasına baxmayaraq,
yənə də çox fəaldir. Ona görə də mən ona çox hörmət edirəm. Balka da
ABS-də onu o qızlar da qiymətləndirirlər. Anıma o çox böyük, çox dəyərli
bir insandır. Buna görə də mən Hiyustonda olarkən onunla görüşməyi
qırdak aldım. Debeyki Hiyustonda böyük bir tibbi mərkəz xatırladı. Mən
Debeykiyə onun haqqında yazılan məqalələrdən tanıyıram. Ümmiyyətdə,



Olbrayt xanımın qızı, 1998-ci il.



Doppa (başlıq).



Prezident Heydər Əliyev BMT-nin
İnsanlarla Əlaqələrində Şəxsi İdarəetmə
Qeyəsində. Bu xatın sağda Azərbaycanın
Təbii Səhiyyə Mərkəzinin əsas xatın
səssiz xatınındadır.

mən on il əvvəl mifləti keçirdiyimə görə bu sənə ilə çox tanışlanıram.
Deməli, siz Debeylə ilə artıq əlaqədə olduğunuz.

Xeyr, Debeylə cərrahdır. Mənim iş cərrahiyə əməliyyatına etdiyəcəm vəx əli. 1987-ci ildə onun mifləti keçirəndə çox adamın mənim (məni) yaşamağacağına söyləmişdi. On, on il əvvəl—1987-ci ilin avqustunda mən vermişdi. Mən isə ondan üç ay qalmış oldum. Məni deyirdilər ki, mən bu dənizlə işləyə biləcəyəm. Lakin gördünüz ki, mən hələ yaşayın və işləyirəm.

Sizin iş rejiminiz çox ağırdır. Siz heç istirahət etmirsinizmi? Bu gün səfərin artıq səkkizincə gündür. Burada, təyyarədə oturanların demək olar ki, hamısı yorğundur. Sizdə isə yorğunluq əlaməti yoxdur. Siz hər gün nə qədər istirahət edirsiniz? Hər gün neçə saat yatırırsınız?

Çox az—on çoxu illi saat.

Günortalar istirahət edirsinizmi?

Xeyr, heç vaxt.

Bəs sizdə bu qədər döyüm haraidandır?

Bu, Allahdan gələn bir seydir.

İcazə verin. Birləşmiş Ştatlara gətirdiyiniz hədiyyələr barədə sizdən bir neçə kalma soruşum. Bir qədər Prezident Klintonla bağlı olduğunuz hədiyyə barədə danışın. Mənim bildiyimə görə, siz Klintonla onun və xanımı Hilennin portretlərini əks etdirən xalça bağışlamısınız elə deyilmi?

Biz eyni zamanda onların qızı Çelsi üçün də xalça hədiyyəsi gətirmişdik. Prezident Klinton bu hədiyyələrdən çox məmnun oldu. O mənə dedi ki, Çelsi həmin portretlərə baxmaq üçün onun ofisinə gəlmişdi. Bil Klinton dedi ki, xalçalar bəzi Çelsinin, həm də onun və Hilennin olduğu xəssinə gəlmişdi.

Prezidentə onun, xanımının və qızının portretlərini əks etdirən hədiyyə bağışlamaq çox nadir bir hadisədir. Bu ideya sizdə necə yarıandı?

Mən hifram ki, hər bir insan üçün əli ən böyük nemətdir. Bu hədiyyə—na Klintonlar ailəsinə əsli bir xatirələrdə yaşadaçaq sənət əsəridir.

Hiləri Klinton haqqında insanların fikirləri müxtəlifdir. Çox adam onu başa düşə bilmir.


Mən xanım Klintonu çox da yaxşı tanıyıram. Mən onunla bir neçə ildə görüşmüşəm. Hiləri ilə yaxşı söhbətlərin zamanı onun haqqında mənə də çox yaxşı təəssürat yaranmışdır. Lakin həmin xəssinə gəlirik mümkün deyil, xüsusilə də icimai xatirə olanda.

Adətən azərbaycanlılar səfərdən qayıdandan sevdikləri insanlara hədiyyə gətirirlər. Siz Azərbaycan xalqına nə hədiyyə aparırsınız?

Azərbaycan xalqına apardığımız ən böyük hədiyyə burada, Birləşmiş Ştatlarda qəzandığımız hədiyyələrimizdir. Biz Prezident Klintonla oğullarımız arasında bir çox səviyyələri əlaqələrin gücləndirilməsi haqqında söhbət etmişdik. Bu sənətlər çox böyük tarixi əhəmiyyətə malikdir. Bütün bəşər nəsəlinin cənab Klintonla hazırkı vəziyyəti və ölkələrimiz arasında ki münasibətlər haqqında çox səmimi müzakirələrin əli.

Siz ölkünüz də Sevron, Elson, Mobil və Amuko şirkətlərinin prezidentləri ilə görüşdünüz. görüşlərin səhni oldunuz. Yadımdadır ki, mən onlardan mülyəddək Ağ Evdə olub-olmadığınızı soruşdum. Məlum oldu ki, bu onları öz ölkəsinin Ağ Evi birinə gətirir idilər. Gördünüz ki, biz onları Ağ Evi də gətirdik. Bu çox tarixi bir məqamın əli. Hələ indiyədək Ağ Evdə bundan birə üç nəfər məqamın imzalandığı mərasim olmamışdır. Bütün bunlar mənim xalqına gətirdiyim hədiyyələrdir. □

Das qalın mifləti (də əvvəlində) 1997-ci ildə



1997-ci ildə



Yuxarıda və aşağıda:
Prezident Hiləri Çelsinin Ağ Evi səfərinin
gündəlik məşhurları əli məqamı ilə
Amokomon sponsorluğu ilə səbr
başarılarından dərhal sonra Çelsinin peyl
təbiiyə qədərindədir. Fotolar: Bil
Klintonun İcazə alınmadan və cərrahiyə
tarafından Ağ Evi çıxılması göstərir
(1 avqust, 1997).

Dövlət Səfərləri, Dövlət Təhfləri Klintonlar Azərbaycan Xalçasında

Ən Kresler

Görərsən kral və kraliçalar, şahzadələr, prezidentlər böyük əhəmiyyət kəsb edən rəsmi səfərlərinin xatirələrinə haqq olunması üçün bir-birlərinə nə hədiyyə edirlər? Arzuladıqları hər bir şeyi əldə etmək imkanı olan şəxsə ən yaxşı töhfə nə ola bilər?

Sübhəzək ki, hər bir dövlət başçısı hakimiyyətdə olduğu dövr ərzində belə bir dilemma ilə qarşılaşır. Prezident Heydər Əliyevin 1997-ci il avqustun 1-də Vaşinqtonda Ağ Evi ziyarət etdiyi zaman Bil Klintonla təqdim etdiyi hədiyyənin tarixçəsi isə belədir.

Birləşmiş Ştatlara ilk rəsmi səfərə hazırlaşarkən Prezident Heydər Əliyev belə bir mühüm sifərin unikal bir hədiyyə vasitəsilə yaddaşlara həkk edilməsi üçün imkan axtarıb tapmaq qərarına gəlmişdi. Bu heç də hara isə gedərək yolda sürücüdən mağasın saxlayıb gül dükandan bir dəstə qızılqul almamış xahiş etmək kimi asan bir məsələ deyildi.

Prezident bu hədiyyənin nadir bir hədiyyə olması, öz unikallığı ilə dünyada bütün töhfələrdən fərqlənməsini arzulayırdı. O istəyirdi ki, bu hədiyyə estetik baxımdan cəlbədar olmaqla yanaşı, Azərbaycan sənətini və sənəkarlığını təmsil etsin və Azərbaycana doğma olan üslubu özündə saxlasın.

Heydər Əliyevin Birləşmiş Ştatlara səfəri çoxdan gözlənilirdi və doğrusunu desək, bu səfərin vaxtı artıq çoxdan çatmışdı. Prezident olduğu dörd il müddətində onun ABŞ-in neft şirkətləri ilə bağladığı müqavilələrin sayı başqa ölkələrlə bağladığı müqavilələrin sayından daha çox olmuşdur. İnvestisiyaların dördü milyardlarla dollar çatmışdır. Buna görə də Prezidentin iki ölkə arasındakı iqtisadi bağların təminatının qoyulması sahəsində atdığı addımlar ən azı minnətdarlıq hissi ilə qeyd edilməli idi.

Digər tərəfdən, Azərbaycan Prezidentini qarşı, xüsusilə də ABŞ-la münasibətlərin Azərbaycanın—arazıca ABŞ-in Meyn ştatından böyük olmayan bir ölkənin müstəqilliyi qoruyub saxlamaq yolunda olduqca böyük strateji əhəmiyyətə malik olması hər zaman açıq e'tiraf etmişdir.

Də'vənamə məktubunu Prezidentə ABŞ-in Bakıdakı səfiri Riçard Kozlaric may ayının 10-da Prezidentin anadan olmasının 74-cü ildönümü günündə təqdim etdi. Səfər avqustun 1-nə təyin olundu. Azərbaycan hökumətinin isə 60 nəfərdən ibarət nümayəndə heyətinin iştirak edəcəyi bu səfərə hazırlaşmaq üçün iki aydan artıq vaxtı qalırdı.

Nəhayət, Klintonun və onun xanımının birgə portretinin ələ toxunulmuş xalça üzərinə həkk edilməsi qərarına gəldi. 1985-ci ildə həyat yoldaşını itirmiş Heydər Əliyev ailənin insan həyatında nə kimi böyük rol oynadığını gözəl başa düşürdü. O əvvəllər də Bil Klinton və onun xanımı Hiləri ilə görüşmüş və həyat yoldaşının nailiyyətlərində böyük xidmətləri olmuş bu qadın nə dərəcədə yüksək intellekt və nitq qabiliyyətinə malik olduğunu şahidi olmuşdu.

1996-cı ildə Klinton ikinci dəfə prezidenti seçildikdən sonra Heydər Əliyev Azərbaycanın tanınmış xalça ustası Kamil Əliyevə Klintonların portretini əks etdirən xalçanın dizaynını hazırlamağı tapşırırdı. Kamil Əliyev belə bir proyekta başlamağa əvvəlcə tərəddüd etdi. "Mən o vaxta qədər iki portretin bir xalça üzərində həkk olunmasını görməmişdim," deyə rəssam xatırlayır. "Bir xalçada əsasən bir nəfərin portreti, nadir hallarda isə bir qrup adam təsvir edilir, lakin bu bir qrup adam bir vahid kimi götürülür. İki portret arasında simmetrikliliyi saxlamaq olduqca çətin idi. Lakin mən e'tiraz da edə bilməzdim. Prezidentin belə bir mühüm səfərə bağlı tapşırığına necə e'tiraz etmək olardı?"

Beləliklə Kamil Əliyev foto axtarışına başladı. Klintonların birgə şəkillərini əldə etmək üçün o, müxtəlif yerlərə müraciət etdi, jurnalları vərəqlədi. Tədrircən fotolar yığılmağa başladı. İş də məhz ələ bu mərhələdən başladı. Kamil Əliyevə görə "xalça dizaynı kağız və qələm üzərində başlayır". Rəssam qeyd edir ki, kağız üzərində çəkilmiş portretin sonuncu variantı bir deyil, bir neçə fotosəkilin xüsusiyatları əsasında hazırlanmışdı.



Klintonların portretlərini əks etdirən xalçanın toxunması işinə hazırlıq (Bakı). Bu xalça Prezident Heydər Əliyevin Ağ Evi ziyarəti dövrü hədiyyəsi olmuşdur.



Klintonların birgə rəsminin xalça



Xalçanın toxunması işinə hazırlıq (Bakı)

President Əliyev Klintonlar ailəsinin birliyinin, məhkəməliyinin və məhrəbanlığının xalça üzərində görünməsi gəzmişdir. Buna görə də rəssam hər iki portreti ürkək şəkili medalyonun içərisinə yerləşdirəcək, medalyonun aşağısında isə yazı içərisində bir dəstə gülün təsvirini vermək qərarına gəlir.

Klintonların sonuncu prezident seçkilərindən sonra hər gün rast gəldikləri müxtəlif məxalifat və təzyiqlərin təsirinə qoruyub saxlaya bildikləri ailə saadətə, ailə sərəfilə haqqında düşünən rəssam bu təsvirərin simvolik mənasını belə izah edir: "Mən onları hər cür bir dəstə gül kimi təsvir edirəm. Mən bu ailə haqqında, vətəndə məhkəməlik, məhrəbanlıq haqqında çox eşimmişəm. Bunu bütün dünyaya da bilər. Buna görə də mən bu ailəni bir ürkədə döyünən iki həyat kimi təsvir etmək qərarına gəlmişəm." Rəssam daha sonra izah edir ki, dizaynın əsas qayəsi portretlərin quru, formal deyil, canlı, cəlbedici olması idi.

Xalçanın planı daha əvvəl düşünülmüş olsa da, onun faktik surətdə toxunmasına rəsmi dəvətinin alınmasından sonra başlandı. İşçi qrupu adı halda dörd, beş aya gətirilən iş on həftə müddətində bəzər çəkilməli idi. Yaxın ağılı və detalların dəqiq olması zərurəti (xüsusilə də üz çizgiləri böyük dəqiqlik tələb edilirdi) işçi qrupunu işin gedişini sürətləndirməyə məcbur edirdi. Xalçanın ölçüsü 1,8 x 1,7 metr olmalı idi. Kamil müəllim xalçanın rənglənmiş üçün işləniləcək rənglərin toxsanına yaxın müxtəlif çalarını tapmışdı.

İşçi qrupu 18-35 yaşlar arasında olan on iki qadınlardan ibarət idi. İşləri çətinləşdirən qadın xalça kəsməsində hər biri sekiz saatdan ibarət üç növbədə aparılırdı. Portret hissəsinin toxunması istədiyi və təcrübəli xalça ustası Ədibə Musayeva tapşırılmışdı. Ədibə xamm bu portretləri yalnız özü, təkləşinə işləyirdi.

Bil Klintonun kostyumu tünd göy, xanımının geyimi isə qızıl düymələrlə qırmızı rəngdə işlənmişdir. Onun boynundakı ağ, burulmuş sapa düzülüşü xırd mirvarlarla heyratəmiz dəqiqliklə təsvir edilmişdir. Fon naxışları isə qızıl qonur rəngdə, eləcə də qırmızı və göy rənglərin müxtəlif çalarlarında işlənmişdir.

Kamil müəllimin dediyinə görə, xalça Londonda Viktoriya və Albert muzeyində saxlanılan, Təbriz xalçaçılıq məktəbini təmsil edən və ölçüsü 10,97 x 5,37 metr olan məşhur "Seyx Səfi" xalçasının motivləri əsasında toxunmuşdur. Təbriz Azərbaycan xalçalarının ilk ixracat mərkəzi olmuşdur. Artıq 15-17-ci əsrlərdə məşhurlaşan Təbriz xalçaları Avropanın saraylarını bəzəyirdi. O dövrdən məşhur Avropa rəssamlarının portret əsərlərində təsvir edilən döşəməyə salınmış xalçaların Azərbaycan xalçaları olduğunu hiss etmək çətinlik tələb etmir.

Azərbaycan xalçalarında əsasən büta, əjdaha və s. milli motivləri əks etdirən naxışların üstünlük təşkil etməsinə baxmayaraq, portret janrı da Azərbaycan xalçaçılığında yad deyil. Portret xalçaçılığı Azərbaycanın məşhur xalça ustası Lətif Kərimovun (1906-1991) bu sahədəki fəaliyyətindən sonra inkişaf etmişdir. Altmışncı illərdə portret xalçaları SSRİ-də dövlət hədiyyələri kimi məşhurlaşmağa başlamışdı. Lətif Kərimov Nizami, Firdovsi, Nəsimi, Vəqif, Səməd Vurğun, Puşkin və Qoriki kimi məşhur şəxsiyyətlərin xalça üzərində portretlərinin müəllifi olmuşdur. Daha sonralar isə Leninin, Qorbaçovun, ilk Sovet kosmonavtı Yuri Qaqarinin və hətta ilk qadın kosmonavt Valentinə Tereskovnanın xalça portretləri rəssam tərəfindən işlənmişdir. Lətif Kərimov deyirdi: "İslədiyim xalçaların hər birində minlərlə ilmə var. Hər kiçik ilmənin arxasında isə ağılsızca təhəmmül, əziyyət dayanır".

Kamil Əliyevin portret xalçaçılığında fəaliyyətinin başlanması 60-ci illərə təsadüf edir. O zamandan bəri rəssam onlarla xalçanın dizaynını vermişdir. Onun müəllifi olduğu İndira Qandinin portretini əks etdirən xalça Qorbaçov tərəfindən dövlət hədiyyəsi kimi Hindistanı aparılmış və hal-hazırda Hindistanda İndira Qandinin adını daşıyan muzeydə saxlanılır.

Azərbaycan nümayəndə heyətinin ABS-a yola düşmək üçün təyyarəyə qalxdığı an xalça Azərbaycan Prezidentinə təqdim edildi. Xalçanın yuxarı hissəsində ingiliscə belə bir yazı verilmişdir: "Azərbaycan Prezidenti Heydər Əliyevdən, 1.08.97".

ABS prezidentlərinə hədiyyə edilən töhfələr adətən dövlətin müliyyətinə keçir. Bu töhfələrin sonrakı taleyi isə, təbii ki, müxtəlif ola bilər. Kim bilir, bəlkə də bir və ya iki əsr sonra kimsə, hansısa bir muzeydə 20-ci əsrdə dünyanın on məhəng dövlətinə çevrilmiş ABS-in Prezidentinin xatirəsinə abidilədirəcək bu xalçanın önündə dayanaraq, bir-birindən on minlərlə kilometr məsafədə yerləşən bu iki ölkə arasında mövcud olmuş siyasi və iqtisadi əlaqələrin və hətta bu töhfənin arxasında dayanmış şəxsi münasibətlərin tarixçəsini öyrənmək istəyəcək. □



Yuxarıda:
Üç növbəli qrafikdə işləyən xalçaçılar Klintonların portretlərini əks etdirən xalçanı bitirmək üzərindədir. Mərkəzdə xalçanın rəssamı Kamil Əliyev və onun sağda portretlərin toxuyucusu Ədibə Musayeva. İşçi qrup bu səkli Prezident Heydər Əliyevin səfərindən bir gün əvvəl çəkilmişdir. Heydər Əliyev bu xalçanı dövlət hədiyyəsi kimi ABS-a aparmışdır.

Aşağıda:
Bil Klintonun və Hiləri Klintonun portretlərini toxunmuş xalça ustası Ədibə Musayeva xalça üzərində təmizləmə işləri aparır.



Bil Klintonun qrafikdə işləyən qadınların portretini

Hiləri Klintonun qrafikdə işləyən qadınların portretini

Nikbin bir Gələcək Ümidi ilə Birləşmiş Ştatlarla Azərbaycan arasındakı Əlaqələr

Hafiz Pəşayev, Azərbaycanın ABŞ-dəki səfiri.

Səfir Pəşayev bu xəbər ABŞ-Azərbaycan Ticarət Palatasının 1997-ci il mayın 21-ə Vaşinqtonda "Azərbaycan—keçid dövrünün iqtisadi sistemi" mövzusunda altıncı konfransında iştirak etmişdir.

Azərbaycanın iqtisadi azadlığı və gələcək inkişafından danışarkən, gəncliyi reallaşdırmaq və hökumət sabitliyi məsələlərinə—bu gün bu maddə yazılan sənədlər və bəzən də davam etməyə başlayacaq beş illiklərin iqtisadi sistemini quracaq addımları faktlara toxunmaq mümkün deyil. Hətta yeni avvalki hökumət sabitliyi məsələsinin üzərində dayanırıq.

Daha əvvəl mövcud olmuş münaqişələr

1992-ci ilin əvvəlində yeni ABŞ-a səfir təyin olunanda Azərbaycan öz müstəqilliyini yenidən qazınmışdı. Demokratik yolla seçilmiş hökumət mövcud olsa da, ölkəni daxili bəzi çətinliklərə bürümüşdü. İqtisadiyyatda qırıqlıq, işsizlik hökm sürürdü ki, bunun da əsas səbəbi Ermənistanın bizə qarşı yerindəki təcavüzkar siyasət idi. Səfir dövründə mövcud olan strukturlar artıq yox idi və bu strukturları yeni, demokratik qurumlarla əvəz etmək üçün ciddi mübarizə gedirdi. Qırıqlıq problemi gələcəkə amay bir həluləmə (çözüldü), ABŞ-ın və bir çox qərb dövlətlərinin siyasəti bucaq altında geniş yayılmış erməni diasporunun təsiri altında idi. Bir sıra xarici qüvvələr isə öz planlarını həyata keçirmək üçün Azərbaycanın daxili hökumət sabitliyini pozmağa can atırdılar.


Ermənistanın 1992-ci ildə başlanan təcavüzkar hücumları tezliklə cəsarət ilə Azərbaycanın 20%-nin işğabına və 1 milyon insanın qaçqın qurbanına çevrildi. Bu işğal öz növbəsində iqtisadi fəlakətə nəticələnməyə başladı. Xarici qüvvələr, təsir altına düşmüş bəzi yeni separatçılar, hətta erməni amrazı sabitliyi pozmağa çalışırdılar. Bu zaman isə erməni kəbibi Arsenik Kongressində və hətta da Qərbi Avropa ölkələrində Azərbaycana hücumları qaldırmaqda davam edirdi.

O zamanlar erməni ABŞ-nin şirkətlərinin məşhurları ilə münaqişələrin yaşayır idilər. Azərbaycanın əsaslı qeyri-sabitliyi nəli bəzən erməni çox narazı edirdi və təbii ki, onlar işğalçı qeyri-müvafiq olan bir ölkəyə kapital yatırımı qoymağı bir o qədər də istəməyirdilər. Bəzilər isə təbii olaraq, gələcəyi üçün tutulurdular.

Sabitliyin bərpası

Lətin Azərbaycan hətta bu ölkəyə ən skeptik münaqişət başlayınları belə təəcübəndirirdi. 1993-cü ilin əvvəlində Heydər Əliyev əvvəlki Komitəyə əsaslıda prezident vəzifəsinə icra etməyə başladı, sonra isə birləşmiş seçkilər yolu ilə prezident seçildi. Ermənistan-Azərbaycan müharibəsində atəşkəs əldə edildi. Parlament bazar iqtisadiyyatına keçdi reallaşdırmaq qərarını qəbul etməyə başladı. İlk iqtisadiyət nəli kontraktı üzrə əsaslı və yekun dərəcəyə bağlandı. Prezident Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqilliyi, qonşu dövlətlərlə yaxın münaqişələri, qarşı əməkdaşlığa və Birləşmiş Ştatlarla əlaqələrinə əsaslı yeni xarici siyasəti-ni formalaşdırmağa başladı.

ABŞ, Qərbi Avropa, Rusiya, Türkiyə və İranla bağlanmış nəli müvafiqatların döyün təqribən 17 milyard dollardır. Nə vaxta bəzi cürətlərin mövcud olmasına baxmayaraq, bu kontraktların heç biri öz qüvvəsinə qoymamış və bu kontraktlar üzrə nəzərdə tutulmuş işlərin həyata, demək olar ki, başlanğıcını müddətində həyata keçirilir. Azərbaycan qonşularının çoxu



Yuxarıda:
Prezident Heydər Əliyev ABŞ-ni nəli şirkətlərdə, bunun vəzifəli qüvvələri ilə görüşəndən əvvəl ABŞ-ın Azərbaycanı ziyarətində səfir Hafiz Pəşayev (daxirə isə nəbzə), Prezidentin iqtisadi məsələlər üzrə məsləhətçisi Vahid Avşukov (səkkiz) və ARDNS-nin Prezidenti Natiq Əliyev arasında məsləhətləşmə. Prezident üçün ayrılacaq aparatçılıq (2 avqust, 1997).

Aşağıda:
Vaşinqton yamalıqda Azərbaycanca.



Gələcəyə nikbin baxırıq

Rusiyə baxılaraq baxırıq, yəni həm Azərbaycanın gələcəyinə, həm onun ətrafındakı potensialın inqilabına (həm də Ermənistan-Azərbaycan münasibətini əlli yola ilə ləli olmalarına hər zaman ödəyəcəyiniz dəstəyə) baxırıq. Bu münasibətə nə qədər dərinliklə yanaşırıq, nə qədər dərinliklə yanaşırıq, soruşmaq olar. Həmin bəzi səbəblər var—nə tarix, nə də təbii səbəblər (diplomatiyanın qaydaları deyildir).

Həmin bəzi səbəblər (tarixi vəziyyətlər) itirilməmişdir. Bu tarixi vəziyyətlər (həm tarixi vəziyyətlər, həm də onların qarşısını almaq üçün qətiyyətli addımlar) itirilməmişdir. Bu tarixi vəziyyətlər (həm tarixi vəziyyətlər, həm də onların qarşısını almaq üçün qətiyyətli addımlar) itirilməmişdir.

Daxili sərbəstliyin həyata keçirilməsi ilə yanaşı, Azərbaycanın geostrategiyası dəyişməli və ölkənin potensialını artırmaqla yanaşı, Azərbaycanın müstəqilliyi təmin edilməlidir. Bizim regiondakı vəziyyət artıq bütün dünya tərəfindən qəbul edilmişdir. Ermənistan istina olmaqla, qonşu dövlətlər Azərbaycanla olan münasibətlərini yenidən qurmaq və onları artırmaq və ya rəqib kimi deyil, partiyor kimi münasibətə bəsləməyə başlayırlar.

Müəyyəmlənmiş bir səbəblə Azərbaycanın ABS-ə daxil edilməsinə imkan yaradır. Dərindən düşünən kəmiyyətlər (səhiyyə və təhsil sahələrində) ölkənin potensialını artırmaq üçün səy edirlər. Bəzi bir münasibət arxasında nə qədər məqsətlər, eləcə də nə qədər imkanlar vardır. Vəziyyətlə yanaşı, ölkənin potensialını artırmaq üçün qətiyyətli addımlar atmalıdır. O zaman bəzi münasibətlər (Azərbaycanla bağlı məlumat ölkəyə məlumatlıdır). Konqres Azərbaycan haqqında yalnız bir şey bilir—erməni lobbisinin hiylənaşın qaydalarıdır. Açıq ağıllar və Azərbaycan haqqında düşünən kəmiyyətlər, heç bir stratejiya məsləhətçisi deyildir.

ABS Konqresində irəliləyiş

Təxminən bir il əvvəl (1997-ci ilin mayı) aramızda bir bu məsələdə nə qədər böyük irəliləyiş etdiyimizi və bizə qarşı münasibətlərin nə dərəcədə dəyişdiyini bilmək olardı. Bu baxarıq erməni ABS və Azərbaycan Respublikası Azərbaycanın müstəqilliyini və onun öz ərazisində qarşı qoyulan tələblərinə qarşı çıxmaq üçün qətiyyətli addımlar atmalıdır.

Cumhurbaşkanı Azərbaycanın (Bu mənim Artur Rəisizadə ABS-in Vətən-prezidenti Albert Çerçə qətiyyətlidir. Bu hələ əvvəl Ağ Evin Beynəlxalq Əlaqələr üzrə Komitəsi (ABS Konqresi) Azərbaycanın suverenliyini pozan və Azərbaycanla humanitar yardımın qarşısını kəsmək üçün qətiyyətli addımlar atmalıdır.)

Bir həftə əvvəl Serbiya Ermənistanla qətiyyətli addımların tələbi qəbul edilmişdir. Nəticədə, ABS Prezidenti Bül Klinton Azərbaycan Prezidentini münasibətə bu yay sonuna Ağ Evinə gətirmək üçün Vəziyyətlə yanaşı, ölkənin potensialını artırmaq üçün qətiyyətli addımlar atmalıdır.

Əlbəttə, bəzi problemlər mövcud olmaqla davam edir. Azadlıq Müdafiə Aktının 907-ci bəndinə diqqətini cəmləndirən, razılıqların və münasibətlərin dərini mənşəyi olan qaydalar, erməni lobbisi, güclü və ya Bütövlüklü Şəxslər Azərbaycan istisna olmaqla müsbət münasibətlərin pozulmasına səbəbə, bu yolda öz tələblərindən əl çəlməyəcəkdir. Lakin erməni lobbisi güclü və ya Bütövlüklü Şəxslər (həm tarixi vəziyyətlər, həm də onların qarşısını almaq üçün qətiyyətli addımlar) itirilməmişdir. Bu tarixi vəziyyətlər (həm tarixi vəziyyətlər, həm də onların qarşısını almaq üçün qətiyyətli addımlar) itirilməmişdir.

Amerikalıların çoxu optimistdir və görüncə bu optimizmi məna ilə əlaqələndirir. Lakin məni ABS ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirmək üçün qətiyyətli addımlar atmalıdır. Bu, Amerikanın və adamların, Azərbaycanın tarixi vəziyyətlər (həm tarixi vəziyyətlər, həm də onların qarşısını almaq üçün qətiyyətli addımlar) itirilməmişdir.

Fizika elmi doktoru, professor Həzrət Pəsayev Vəziyyətlə yanaşı, ölkənin potensialını artırmaq üçün qətiyyətli addımlar atmalıdır. ABS-ə daxil edilməsinə imkan yaradır. Dərindən düşünən kəmiyyətlər (səhiyyə və təhsil sahələrində) ölkənin potensialını artırmaq üçün səy edirlər. Bəzi bir münasibət arxasında nə qədər məqsətlər, eləcə də nə qədər imkanlar vardır. Vəziyyətlə yanaşı, ölkənin potensialını artırmaq üçün qətiyyətli addımlar atmalıdır.



Yuxarıda: Prezident Heydər Əliyevin ABS-ə daxil edilməsinə imkan yaradır. Dərindən düşünən kəmiyyətlər (səhiyyə və təhsil sahələrində) ölkənin potensialını artırmaq üçün səy edirlər. Bəzi bir münasibət arxasında nə qədər məqsətlər, eləcə də nə qədər imkanlar vardır. Vəziyyətlə yanaşı, ölkənin potensialını artırmaq üçün qətiyyətli addımlar atmalıdır. O zaman bəzi münasibətlər (Azərbaycanla bağlı məlumat ölkəyə məlumatlıdır). Konqres Azərbaycan haqqında yalnız bir şey bilir—erməni lobbisinin hiylənaşın qaydalarıdır. Açıq ağıllar və Azərbaycan haqqında düşünən kəmiyyətlər, heç bir stratejiya məsləhətçisi deyildir.

Aşağıda: Prezident Heydər Əliyevin Zəngəzur Bölgəsi ilə əlaqəli məsələləri Prezidentin oğlu İlham Əliyev, Baş nazir İsmayil Həsənov və Ermənistanın Energetika naziri.



“İkinci Boz Zona”

Azərbaycan və Qafqaza Daha Geniş Geosiyasi Kontekstdə Qərb Baxışı

Z. Bzejnski

Z. Bzejnski bu məqaləni 1997-ci il iyulun 29-da Vaşinqtonda, Corciya Universitetində Azərbaycan Prezidenti Heydər Əliyevin ABS-ə ilk səfəri münasibətilə keçirilən görüşdə söyləmişdir. Ləviz-jerini beş nəfərin iştirak etdiyi bu forum ABS Azərbaycan Ticarət Pölatəsi çərçivəsində təşkil edilmişdir. Çarab Bzejnskinin çıxışından sonra Azərbaycan Prezidenti Heydər Əliyev nitq söyləmişdir.

Sən bir ilədən az bir müddət ərzində mən üçüncü dəfədir ki, yenica müstəqillik qazınmış ölkələrin rəhbərləri ilə burada, Vaşinqtonda eyni bir tribundan çıxış etmək şəraitinə nail oluram. Bu halda bundan öncə mən Gürcüstan Prezidenti Efitari Seyaridmire ilə birlikdə bir sessiyaya sədrlik etdirdim. Bir neçə ay bundan əvvəl isə mən bir forumda Ermənistanın Baş Nazirini forumi təşkilçilərinə təqdim etdim. Bu gün isə strateji cəhətdən çox mühüm olan bir ölkəni—Azərbaycanı prezidentimiz ABS-ə rəsmi səfəri ilə bağlı keçirilən simpoziumda iştirak etməkdən şərəf və məmnunluq duyuram.

Bu yaxınlarda Kintov hökumətinin siyasətinə müəyyənləşdirən əsas şəxslərdən biri cənab Qafqaz regionu ilə bağlı müzakirələr zamanı onu “ikinci boz zona” adlandırdı. Bu mənə xeyli təəccübləndirdi, belə ki, “birinci boz zona” termini ABS məzali dənələri cərəhətdən bu gün Avroatlantika sistemində daxil olmaqla ölmə Mərkəzi Avropa bölgəsinə aid edilir. Burada “boz zona” deyildikdə strateji cəhətdən qeyri-müəyyənləşən, lakin ABS-in ölü “boz zona” vəziyyətindən çıxarmaq üçün aktiv fəaliyyətə başlamaq qərarına gəldiyi zona nəzərdə tutulur.

Cənab Qafqazın “ikinci boz zona” kimi qəbul edilməsi çox ahamiyyətlidir, belə ki, bu ABS-in öz fəaliyyətini bu zonaya daha çox yönəltməsi və bölgənin potensialı ilə bağlı özünümüddətli məqsəd və perspektivlərinə məvdana çıxması deməkdir. Doğrudan da, bu mənim nəzərimdə ABS-in bu bölgədə daha aktiv fəaliyyət göstərməsinə ümid bağlamğa əsas verir. Belə olduqda, fikrimcə, ABS öz fəaliyyətini əsəgədə sadələyəcəyini əlin əsas məsələ ilə bağlamalıdır.

1. Dağlıq Qarabağ münaqişəsinin həlli

ABS, hər şeydən əvvəl, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsinə daha həl sürətdə qəbulmalıdır. Buna ümid verən səbəblər də vardır. ATƏT-in Minsk qrupunun həmsədrliyindən biri kimi ABS indi bu regionun Avroatlantika əməkdaşlıq programlarına daha yaxından inteqrasiya olmasının qarşısını kəsan bu münaqişənin həllində daha yaxından iştirak edəcəkdir.

2. Bitərəf münasibət

İkinci, Birləşmiş Ştatlar bitərəflilik prinsipi ilə hərəkət etməlidir. Əməli bitərəflilik Amerika siyasətinin səciyyəvi xüsusiyyətlərindən olmalıdır. Bu o deməkdir ki, biz Amerikanın hazırki siyasətindəki bitərəflilik prinsipiə səbəli gətirən aspektlərdə dəyişiklik aparmalı və ya onları yenidən formalaşdırmalıyıq. Mən xüsusilə Azadlıq Müdafiə Aktının 907-ci Bəlləməsinin aradan qaldırılması zərurətini vurğulamaq istəyirəm. Bu Bəlləmə Birləşmiş Ştatların bitərəf siyasət yeritməsini çətinləşdirir və ABS-in Azərbaycanda milli maraqlarının inkişaf etdirilməsini təhlükə altına alır.

3. Türkiyə ilə əməkdaşlıq


Regionu “boz zona” dan Avroatlantika sistemində inteqrasiya edən bir zonaya çevirmək üçün Türkiyə ilə sıx əməkdaşlıq etmək vacibdir. Türkiyə-Amerika



Buq (mənbədə on adınınəməli) (Lafon)



Dəhşətli Avşinli (Lafon)



muasibətlərinə hücum diqqətin verilməməsi. Birgənli Şairinin "Səcarətün və Mərkəz" Aşıqının Ayrıntılına əsaslıdır. İnteqrasiya olunanına yoxaldığı siyasətini qeyri-mümkün edə bilər.

4. İrana qarşı daha çətin siyasət

Çaldıranın tarixindən biri də budur ki, ABS bu gün üçün üçün çox mütəllib, müdafiyyə və emosional gərginlik yaradan region olan İrana qarşı daha çətin mövqədə dayanmış və daha müstəqil siyasət yerləşməlidir. Zəhmətçə bu gün Birgənli Şairin İrana diyaloga girmək arzusunun öks etdirmə hətə hətə bir çətinliklərin qəbul etməyə hazır olmalıdır. İrannın bəli bir siyasətin müdafiəsinə və ABS-ın, ömün əz əzəni məqsədlərinə həyata keçirmək üçün İrannın qarşı daha müstəqil və çətin siyasət yeritməyə başlaymalıdır.

5. Bona kəmərlərinin sayının artırılması

Biz regionun qapılarının beynəlxalq birləşin təməlinə daha gənç açılması və global iqtisadi birliklərin regionlarda potensiala cəlb edilməsi üçün bonu kəmərlərin sayının artırılması ideyasını müdafiə etməyi bir məqsəd kimi qəbul etməliyik. Regionun tarixi hətə müstəqil artırılmasına, hətə də birgənli olmaları hətə birinin müstəqilliyinin daha da gücləndirilməsinə zəhmətçərdi.

6. Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin yaradılması

Nəbətət, regionun bu gün bir-birini atıqcağı münasibət bələyən ölkələri, xatirin olmağı. Ermənistan və Azərbaycan arasında regional münasibətlərin yaradılması ən əsas məqsədlərimizdən biri olmalıdır (və mən müstəqil ki, olmaqtdır).

Regiondaki sülhəlik və regionun Avroatlantika sistemində qovulması və Avropa birləşinə inteqrasiyaya gələcəkdə regional əməkdaşlıqın müsbət dəyərlərindən çox əhəmiyyətli. Bu isə Rusiyaya da diqqət mərkəzində saxlanmalı və bəli bəli regiondaki sülhəlik və birləşinə qovulmasına və regionun tarixi qatırma sülhəlik öks nəbətətində Rusiyanın də seçirə olacaqdır.

1. ATƏT—Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 54 dövləti özündə birləşdirən bir qurumdur. ABS, Ermənistan və Azərbaycan bu qurumun üzvləridir. ATƏT 12 ölkədən ibarət Minsk qrupuna təsis etmişdir və bu qrupun vəzifəsi Ermənistanla Azərbaycan arasında 9 illən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını axtarmaqdır.

2. ABS Konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş Azadlıq Müdafiə Aktinin 907-ci Bələyinin məqsədi SSRİ dağılırdan sonra münaqişəli dərəcələri yarınması prosesinə kömək etmək idi. Lakin erməni iktidarının işğalçı ilə Konqres Azərbaycanı bu yarımdan kəmərtə qoymuş və ABS-ın Azərbaycanı hətə çər bəyə yardımını qəbulan etməmişdir. Bu qadala hətə iqtisadi və demokratiyə işğalçılarla və Ermənistanın Azərbaycan arasında iqtisadi əməkdaşlıqdan sonra-ox yurd-yuvalarından qovulmuş 1 milyon qadala tibbi yardım da bələy olmaqla, hətə çər bəyə yardımına haqlı proyekdlərə də bələy edilir.

907-ci Bələy Azərbaycan qarşı qadala qırdığı halda, Ermənistanın hökumətinə yardım gösərmiş. Son yeddi ildə Ermənistanla demək olar ki, 7 milyon ABS-ın maliyyə yardımını qəbulmuşdur. Bu yardımın isə əhəmiyyəti hətə nəfərinə dəyən hətəmi Rusiya da əsas olmaqla, hətə hətə digər MDB ölkələrində bələy bələydir.

Zbişev, Bjezinski 1977-ci ildən 1981-ci ildə Prezident Cənubi Kartem müstəqil təhlükəsizlik, ətə münaqişə olmuşdur. O, ABS-Cin münasibətlərinin tənzimlənməsində gənç bələy sülhətlərə gərə 1981-ci ildə Prezident Kartem tərəfindən Azadlıq Müdafiə ilə bələy edilmişdir. Hal-hazırda Z. Bjezinski Vəşinqtonda Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzində çalışır, etəci də Con Hopkins Universitetində ABS-ın xarici siyasəti sahəsində professor kimi bələy gəsərmiş. Z. Bjezinski ABS-Azərbaycan, Ficars Palatasının İxci münaqişədir. ☐



Vicardə:
Prezident Heytə Əliyevin Vəşinqtona gələsi (20 iyul 1997).

Aşıqda:
Ağ Evdə gənç bələy cənubi mətbuat kəmərlərinə (1 Avqust 1997).

53: Prezident Heytə Əliyevlə açq konfrans keçirildiyi Corciann Universiteti (30 iyul 1997).



Səcarətün və Mərkəz



Dağlıq Qarabağ

Azərbaycan, Birləşmiş Ştatlar üçün kiçik, lakin mühüm müttəfiqlərdən biri

Huston Kronikal, 31 İyul, 1997

S. Rob Subhani

(Müəllifin icazəsi ilə yenidən çap olunur)

SovİP MK-nın Siyasi Bürosünün 1986-cı ildə Məscid Qorbaçev tərəfindən Çernobılda baş vermiş qəza və bu zaman Sovet İttifaqının beynəlxalq nüfuzuna gətirərsə biləcək mənfi təsiri ilə bağlı çağırıldığı iclasında yalnız bir saat bu hadisənin dünya kəmiyyətinə çəkilməsinə tələbi ilə qərar etdi. Bu tələbi rəhbərlik üçün yeganə xəbə Heydər Əliyev idi. Üç bu hadisəyə pragmatizm nəqriyəsindən yanaşaraq, söhbət etməyə çalışdı ki, qəza nəticəsində baş vermiş fəlakətə çevrilməyə dəyərsiz o qədər böyük idi ki, onun Sovet İttifaqının hədəflərindən kənarı çönməsinə qeyri-mümkün idi və bu fəlakətin gəzi saxlanması yalnız ölkənin zərurəti idi.

İndi Azərbaycan—keçmiş Sovet respublikalarından birinin Prezidenti olan Heydər Əliyev Vəşinqtonda ilk rəsmi dövlət səfərində və o cürə günün Hyston qələbədir. Keçmiş Sovet İttifaqında rəhbər şəxslərdən bir olmasına baxmayaraq, Heydər Əliyev özünəməxsus imkanlar üçün bir örn ola bilər. Eyni zamanda onun kiçikliyi (etliyi) ölkənin Birləşmiş Ştatlar üçün əhəmiyyəti də təbii ki hər cəhətdən tərəfindən dəfə edilmişdir.

Azərbaycanın azadlıq Karrollarının arxasında qədər, əhalisi isə yalnız 7 milyon olan bir ölkədir. Lakin bu, nəfəli zəngin və Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüstanın birləşdiyi yenidən yaranmış strateji cəhətdən əhəmiyyətli bir ölkədir. Nəfəli zəngin olan Azərbaycan ölkənin keçmiş Sovet İttifaqının Kürəsinə çevrilməklə və bu baxımdan yenidən yaranmış bu ölkə ilə üfəli əyşə və iqtisadi əməkdaşlıq ABS-nin xarici siyasətində həlledici məqamlardan olmalıdır.

Heydər Əliyev sadəcə bir müsəlman ailəsində dünyaya gəlmiş və yalnız öz ağı və iradəsi hesabına Sovet sistemində rəhbər vəzifələrə, hətta Siyasi Bürosün üzvlüyünə qədər yüksəlmişdir. Bu 74 yaşlı dövlət xadimi 30 ildir ki, Azərbaycanın taleyində böyük rol oynamışdır. 1993-cü ildə o, Azərbaycanda 73 il ərzində ilk dəfə keçirilən demokratik prezident seçkilərində qalib çıxdı. Heydər Əliyevin Azərbaycanın siyasi və iqtisadi inkişafına göstərdiyi səmərələr gətirərsəməklə və təbii ki, bu xidmətlər onun Azərbaycanın zəngin nəfəli sərəfərinin inkişaf etdirilməsinə və Azərbaycanın keçmiş Sovet İttifaqından siyasi və iqtisadi əməkdaşlığa tam son qoyması vəhdətlərini ABS tərəfindən dəstəklənməsinə təbii olmalıdır.

Heydər Əliyevin hakimiyyətə ölkənin dövlət qorunması dövlət olan Azərbaycanın milli maraqlarına baş verməsinə və Azərbaycanın Sovet İttifaqından müstəqilliyi məntədə azad qala bilməsinə Heydər Əliyevin Sovet dövründə Azərbaycanın soluna gətirilmiş böyük xidməti Moskvanın "milli siyasətində" əyşəsinə baxmayaraq, xalqın milli hədəflərini, milli sərəfətlərini qoruyub saxlamaq yolunda addım atdıqlarıdır.

Heydər Əliyevin Vəşinqtona rəsmi səfəri ABS hökumətinə onun Azərbaycan və onun Prezidentini—regionda ən çox də maraqlarını ABS-ni ancaqları ilə birləşdirməyə çalışan ölkələri rəhbərlik etməklə əməkdaşlıq siyasətini nümayiş etdirməklə üçün gətirilmişdir.

Bu maraqlar əyşənlərdir. Xəbə nəfərin sürətli və davamlı inkişafı, islam fundamentalizminin cilovlanması, Rusiyaya ekpansiyonla tendensiyaların qarşılanması, Ermənistanla Azərbaycan arasında olan mövcud Dağlıq



Yuxarıda:
Prezident Heydər Əliyev Hystonun mərkəzi
Robert Leneyi

Aşağıda:
Prezident Heydər Əliyev Hystonun
Qərbləşmə Şəxsləri Təşkilatının
nəzərdəsi Uilyam Uorhol xalqın
etdiyi Azərbaycanın təbbəlatı çölmə
həzərəkən, Torçesta Raul Hüseynov
tərəfindən çəkilmiş (2 avqust, 1997).

Yuxarıda: Heydər Əliyev (Əyşə)



Aşağıda: Heydər Əliyev



Kəmərin Sonundakı İşıq

Pol Qobl

Avropa Azadlıq radiosunun icazəsi ilə çap olunmuşdur. Azadlıq radiosunun 1997-ci il iyulun 29-da elirə gətirmiş programından.

Vaşinqtonun Qərb dövlətlərinin İran boru kəməri projektində iştirakına qarşı çıxmaması, təbii qazın yeni ixrac nöqtələrinin yaranma ehtimalının az olmasına baxmayaraq, Avroasiyada geosiyasi vəziyyəti əsaslı surətdə dəyişdirə bilər.

ABŞ-in rəsmi nümayəndələrinin həftə sonunda etdikləri bəyanata görə ABŞ qərara gəlmişdir ki, onun Türkmənistan təbii qazının İran ərazisindən keçərək Türkiyəyə daşınmasını təmin edən boru kəmərinin çəkilməsində Qərb dövlətlərinin iştirakına e'tiraz etməyə heç bir hüquq əsası yoxdur.

Həmin rəsmi şəxslər belə bir dəlillə çıxış etmişlər ki, bu boru kəməri başlıca olaraq İrana deyil, Türkmənistana və Türkiyəyə mənfəət gətirəcəkdir. Buna görə də, Ağ Evin rəsmi nümayəndəsinin dediyi kimi, bu qərar heç bir vəchlə "siyasətdə dəyişiklik, yaxud həmin siyasətlə bağlı hər hansı sığınalın verilməsi demək deyildir."

Lakin belə bəyanatlara baxmayaraq, bu addım, çox güman ki, regionda beynəlxalq miqyasda baş verən terrorizmin əsas günahkarlarından biri kimi baxılan İrani burada fəaliyyət göstərən hər hansı şirkətə sanksiyalar qoymaq yolu ilə təklmək siyasətindən uzaqlaşmaq kimi qiymətləndiriləcəkdir.

Məsələnin bu cür anlaşılması isə, özü-özlüyündə İrana, İranın öz qonşuları ilə münasibətlərinə, eləcə də Rusiyanın Qafqaz, Orta Asiya və Birləşmiş Ştatlara münasibətlərinə, bə'zən ziddiyyətli də olsa, mühüm tə'sir göstərəcəkdir.

İran üçün Amerikanın belə bir qərarı bir tərəfdən, İrana beynəlxalq miqyasda onun əsas rəqibi tərəfindən edilən güzəşt, digər tərəfdən isə, ölkədə keçirilən sonuncu prezident seçkilərindən bəri İranin yeritdiyi mülayim siyasətin davam etdirilməsi üçün güclü stimül yaranması deməkdir.

Amerikanın bu qərarı, yalnız haqqında danışılan hadisəyə aid olsa da, Vaşinqtonun gələcəkdə daha böyük güzəştlərə hazır olacağı və ABŞ-in Avropa dövlətlərini İran məsələsi ilə bağlı gərgin vəziyyətdə saxlamaq cəhdlərini məhdudlaşdıracağı ümidlərini ləğvləşdirir.


Əgər bu cür ümidlər İranın rəhbərlərini daha mülayim siyasət yeritməyə sövq edərsə, bu qərar bir sıra məsələlər üzrə dünyanın digər dövlətləri ilə İran arasında olan münasibətlərdə də əsaslı dəyişikliklərə baş verəcəyinə səbəb ola bilər. Əslində bu qərarın İranin regiondakı digər ölkələrlə münasibətlərinə göstərəcəyi ləğv tə'sir, onun iranlıların özlərinə göstərəcəyi tə'sirdən daha əhəmiyyətlidir.



Şəhər dairəsinin görünüşü



Rəssam Qəyər Vətənpəşinin əsəri



Çikaqoda, Azərbaycan nümayəndə heyətinin üzvlərinin otuqlarında məlumat paketləri (səhbə təqdimatı üçün).

Orta şəfəq, Orta Asiya və Qafqazda Tehran ideologiyasının ardınca getmək istəyən ölkə olduqca azdır. Buna baxmayaraq, bu regionların bütün ölkələr İranın həm ərazi höyüklüyünü, həm də coğrafi mövqeyini nəzərə alaraq, bu ölkə ilə hər zaman müsbət münasibətlərin saxlanması istəmişlər. Digər tərəfdən, bu ölkələrdən bir çoxu Amerikanın İranın nüfuzlu dairələrinə münasibətdə kəskin müxalifətdə olmasından dolayı İranla əlaqələrini davam etdirərkən də uzun müddət özlərini sərbəst hiss etməmişlər. Buna görə də Amerikanın bu sonuncu qərarı çox güman ki, Avropa ölkələrindən bəzilərini İranla əlaqələr qurmaq istiqamətində müəyyən addımlar atmağa sövq edəcəkdir.

Bela göman edilir ki, bu qərarın ən mühüm nəticəsi Moskvanın Orta Asiya və Qafqazda regionlarının müstəqil dövlətlərinə çevrilmiş keçmiş Sovet respublikaları üzərindəki nüfuzunu sadənaşq qabiliyyətlərinə eidiyi təsirdir. Bir çox ekspertlərin fikrincə, həmin 8 ölkə öz məhsullarını İran ərazisindən ixrac etmək imkanı qazanmışdır, onların Moskvadan asılılığı xeyli azalmaqdadır.

Lakin İranın nüfuzlu dairələrinin radikallığı və ABS-in buna qarşı cəsarəti bu imkanı ələ edilməsinə məhdudlaşdırma qoyurdu. Beləliklə, ABS-in Tehran tələməklə cəhəllər bilavasitə Avropa ölkələrinin daha sərbəst siyasət yeritmək cəhdlərinin məhdudlaşmasına gətirib çıxarmışdır. Bu Moskvanın geosiyasi maraqlarına uyğun gəlirdi. Buna görə də Rusiyanın Amerikanın dəfələri eidiyi etirazlarına baxmayaraq, İrana hərbi və hətta nüvə texnolojiyası göndərilməsinin səbəblərini məhz bu faktla izah etmək olar.

Nəhayət, ABS-in siyasətindəki onun Xazar dənizi hövzəsində yerləşən nəhəng neft və qaz ehtiyatlarına vətənpəş arzusunun əks etdirən bu yenilik Moskvanın bəzi dairələrində Rusiyanın geosiyasi maraqlarına qəsd kimi qarşı edilə bilər.

Rusiyanın Tehrana keçmiş və hal-hazırda yardım Moskvaya Orta Asiya və Qafqazda regionlarının və qazının İran ərazisindən keçərək Avropaya nəql edilməsinin qarşısını almaq məqsədində müəyyən nüfuzə malik olmaq imkanı qazanmışdır. Lakin Rusiyanın bu istiqamətdə atdığı hər bir addım İranın siyasi dairələrindəki pəncələnməni daha da artırır.

Bela bir boru kamərının tikilməsinə və qərblə hər cür yaxınlaşmanı öz gələcək məqsədlərinə vətənpəş zərbə hesab edən İran radikalları və qın ki, Rusiyanın yerləşdiyi siyasətlə razılaşdır. Bela nəticələr qazın İran ərazisindən Avropaya aparan yolun və boru kamərının belə qazın ləkəllik İsrailə qədər sayəsiz dəyişiklərə məruz qalacağından xəbərdar.

Pol Qobl Avropa Azadlıq rəhbərinin direktor köməkçisidir. □



Yuxarıda: Prezident Heydər Əliyev 2000-ci ildə Azərbaycanın neft qaynaqlarını kəşf etməsi üçün çətin işə başlatdığı "Azadlıq" Mərkəzi Kəşfi Tədqiqat və Səfərlər Şirkətinin rəhbəri zamanında (4 avqust, 1997).

Aşağıda: Çıraqo Trilyunlar rəhbəri İbrahim İbrahimovun rəhbərlik etdiyi qrup (4 avqust, 1997).



Texas və Azərbaycan Nefti: Gələcək Bağlantılar

Bil Ulayt

Hyuston Kronikal, 7 avqust 1997-ci il. Məqalə müəllifin icazəsi ilə yenidən çap edildi.

Azərbaycanın Prezidenti Heydər Əliyev bu haftanın sonunda Hyustonla görüşdü. Bu ilin iyun ayında dərək edilməsi texaslılar üçün bir spələ ehtik olsa da, bizim ölkəmizə Azərbaycanın aramızda yaranan əməkdaşlıq Texasda 10 mindənə yem və yerinin açılmasına gətirilə bilər. Əgər Texas bu gün beynəlxalq neft və qaz sənayesinin mərkəzi kimi fəaliyyət göstərsə, Azərbaycan—Xəzər dənizi sahilində Rusiya və İtaliya arasında yer almış kiçik bir ölkə—bütün dünyada neft və qaz sənayesinin beşiyi hesab olunur.

Hələ 50 il əvvəl Azərbaycan və Texas dünyanın iki superdövləti olan Soverinlər Birliyi və Birləşmiş Ştatlarnın neft ehtiyatlarının böyük bir hissəsini təmin edirdi. Buna baxmayaraq, Azərbaycanın neft sənayesi son bir neçə onillik ərzində kəskin şəkildə iqtisadi siyasətinin mərkəzi təsir altında inkişafdan qaçmışdı. Lakin Azərbaycanın sonuncu prezidentinin müdrik və ağıllı siyasəti nəticəsində bu xalqın taleyində birdən-birə çox şey dəyişmişdir.

Hələ dərd il əvvəl Birləşmiş Ştatlarnın hökumət və işgüzar dairələri məndən Azərbaycanın yeni rəhbərliyi ilə daha möhkəm əlaqələr qurmaq üçün bu ölkəyə səfər etməyimi xahiş etdiyi zaman Azərbaycanla amerikalılar bəzi qənaətlər paylaşmışdılar.

İndi isə yüzlərlə amerikalı Azərbaycanca yaşayır, yaxud müntəzəm olaraq buraya gəlir; digər tərəfdən, Azərbaycanın inkişaf etməkdə olan neft ehtiyatları heç bir amerikalı üçün öz evində oturaraq işləməyi mümkün etməmişdir və Azərbaycanla bağlı işlərin elektron rabitə sistemləri vasitəsilə idarə etmək mümkün yarıdır.

Azərbaycanın müharibə zonasından ABS-in ən progressiv partnyorlarından birinə çevrilməsi; bu ölkənin nadir geoloji ehtiyatlarına malik olması və ona bu gün rəhbərlik edən prezidentin müdrik, uzaqgörən siyasəti ilə izah edilə bilər.

Xəzər dənizinin cənub hissəsi dünyanın karbohidrogenlərlə zəngin olan ən böyük hövzələrindəndir. Burada karbohidrogenlər mənbəyi, Xəzər dənizinin Azərbaycana aid hissəsindən başlayaraq, qonşu Gürcüstanla işğal qəlib çıxan bir ərazini əhatə edir. Bu gündə 9 milyard barrel neft işlənilmişdir.

Lakin müasir texnologiyamın köməyi ilə yəqin onilliklərdə bu həcmi qat-qat artırmaq olar. Bir neçə il ərzində Azərbaycanın gündəlik neft istehsalı həcmiminin Küveytin gündəlik neft istehsalı həcminə qəlib çıxması, kəaf olmuş neft ehtiyatlarının isə ABS-in Alyaska istihsalatına olanda qəlib çıxması neft ehtiyatlarının həcmini ötürə bilər. Bu, böyük bir sıçrayışdır.



ABS həftəlik olan Vayyomun sənayəçiləri Arlington məzarlığında Azərbaycanın Dövlət Himni ilə cəzalan (31 iyul, 1997)



Əslində neft sənayesinin inkişafı təkcə geoloji sərvətlərin, zəngin ehtiyatların mövcudluğu ilə təmin olunmur. Bunu Sibirin, İraqın və Meksikanın təmsalında görmək olar. Hər bir ölkə beynəlxalq kapitalı, müasir texnologiyaları cəlb etmək üçün öz qapılarını neft sənayesinin üzünə geniş açmalıdır. Məhz bu səhədə Azərbaycan Prezidenti Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.

Çoxları üçün Heydər Əliyevin bu sahədəki rolu bəlkə də gözənilməzdir. H. Əliyev keçmiş Sovetlər Birliyində Kommunist Partiyası və Dövlət Təhlükəsizlik Komitəsinin sıralarından L. Brejnevin hakimiyyəti dövründə Siyasi Büronun üzvü vəzifəsində də yüksəlmişdi.

O, milliyyətcə azərbaycanlı—dili Türkiyə türkcəsinə olduqca yaxın, mədəniyyəti isə hal-hazırda İrənin şimal hissəsi olan böyük bir ərazidə əsrlər boyu hakim olan mədəniyyətdə eyniyyət təşkil edən bir xaiqın nümayəndəsi olmasına baxmayaraq, belə bir vəzifəyə gəlib çata bilməmişdi. Heydər Əliyev bir neçə il əvvəl, 60 yaşlarında Siyasi Büronu tərk etdiyi zaman çoxları onun siyasi arenaya qayıdacağını gözləməirdi, bəziləri isə bəlkə də onun bir reformist kimi dönüşünə ümid bəsləyirdi.

Artıq 1990-cı ildə Heydər Əliyev Sovet İmperiyasının dağılacığını irəlilədən görür və artıq vaxtı keçmiş bu sistemin son qoyulmasını labüd hesab edirdi. Məhz 1990-cı ildən 1993-cü ildə prezident seçildiyi anadək olan dövr Heydər Əliyevin həyatında siyasətə qayıdış dövrü kimi əlamətdardır. Heydər Əliyevin siyasətə dönüşü üçün ən çox səciyyəvi olan isə onun öz ölkəsinin müstəqilliyini möhkəmləndirmək naminə onu Rusiya və İrənin siyasi və iqtisadi təsirindən qoruyub saxlamaq, bu dövlətlər tərəfindən edilən təzyiqlərə inadlı müqavimət göstərmək idi.

Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsindən bir qədər əvvəl, 1990-cı ildə rus qoşunları Bakıda yüzlərcə günahsız insanı qətlə yetirmişdilər. O vaxtdan bəri isə Heydər Əliyev MDB respublikalarının rəhbərləri arasında Rusiya qoşunlarını öz ərazisində yerləşdirməyə razılıq verməyən yeganə şəxs olmuşdur.

Rusiya erməni separatçıların dəstəkləyərək, Ermənistanı 1 milyard ABŞ dolları həcmində silah göndərmişdir. İrən, islam fundamentalizmini yaymaq məqsədi ilə minlərlə "din xadimini" sərhəddin bu tayına ötürmüşdür. Nəhayət, belə qüvvələrin təhrik etdiyi terrorçu ünsürlər Prezident və onun ailəsinə dəfələrlə hücumlar etmişlər. Lakin bütün bu çətinliklərə sinə gərərək, Heydər Əliyev Azərbaycanın qərb dünyası ilə münasibətlərini qurmaq yolunda inamla irəliləmiş, qərb kapitalını ölkəyə cəlb edə bilmiş və Azərbaycanı Xəzərin Hyustonuna—dünyanın ən iri neft sənayesi nöqtələrindən birinə çevirmişdir.

"Hyuston Kronikal" qəzetinin 1997-ci il 1 avqust sayındakı baş redaktor məqaləsində deyildiyi kimi, bəzi mürəkkəbliklərin olmasına baxmayaraq, Azərbaycan, həmçinin Gürcüstan və Ermənistan, Birləşmiş Ştatların regiondakı maraqları baxımından çox böyük əhəmiyyət kəsb edən ölkələrdir. Buna görə də Xəzər dənizində dünyanın ən böyük neft ehtiyatlarından birinin inkişafı texaslılar üçün nəhəng iqtisadi imkanlar yarada bilər.

Bil Uayt, Fontera nın Prezidenti di. □



Azərbaycan Parlamentinin binası



Azərbaycanın müstəqilliyinə bəsr

364(2A)

Q-59